

## 3401\_Az\_Qiyabi\_Yekun imtahan testinin sualları

### Fənn : 3401 Beynəlxalq standartlaşdırma və sertifikatlaşdırma

1 ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid olmayanlar hansılardır?

- Xəzinədar
- Prezident
- Vitse-prezident
- Müxbir
- Baş katib

2 ISO-nun texniki fəaliyyətini həyata keçirən hansılardır?

- texniki komitələr
- texniki bürolar
- texniki işçilər
- texniki qruplar
- texniki şöbələr

3 ISO-nun Şura komitəsi hansılardır ?

- Mərkəzi komitə
- Standart nümunələr üzrə komitə
- Standart nümunə üzrə komitələr
- Maliyyə komitəsi
- Xarici audit üzrə komitə

4 Hansı tarix Beynəlxalq standartlaşdırma günü adlanır?

- 14 oktyabr
- 16 sentyabr
- 24 mart
- 22 sentyabr
- 12 fevral

5 Aşağıdakılardan hansı ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid deyildir?

- Xəzinədar
- Baş müşavir
- Prezident
- Vitse-prezident
- Baş katib

6 Hər ölkədən standartlaşdırma üzrə neçə təşkilat ISO-nun üzvü ola bilər?

- bir
- iki
- dörd
- beş və ya bir neçə

üç

7 ISO-ya üzvlüyün forması hansılardır?

- komitə-üzv  
 rəhbəredən üzv  
 əlaqələndirici üzv  
 assosiasiya edən üzv  
 komissiya-üzv

8 ISO-ya üzvlüyün forması hansılardır?

- rəhbəredən üzv  
 assosiasiya edən üzv  
 əlaqələndirici üzv  
 müxbir üzv  
 komissiya-üzv

9 Aşağıdakılardan hansı ISO-nun rəhbəredici orqanı deyildir?

- Məsləhət Komitəsi  
 Baş Məclis  
 Şura  
 ŞuraŞura komitələri  
 Beynəlxalq katiblik

10 ISO-nun rəhbəredici orqanlarına hansılar aiddir?

- Baş Şura  
 Məşvərət Şurası  
 Baş Məclis  
 Apellyasiya Komissiyası  
 Mərkəzi Komitə

11 ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid olmayan hansılardır?

- Baş katib  
 Xəzinədar  
 Prezident  
 Vitse-prezident  
 Baş müşavir

12 ISO-nun əsas rəsmi şəxsləri siyahısına aid olmayan hansılardır?

- Xəzinədar  
 Prezident  
 Komitə sədri  
 Vitse-prezident  
 Baş katib

13 ISO-ya aid olan Baş Məclisi kimlərdən ibarətdir?

- Bütün nümayəndələrdən
- Bütün komitə-üzlərin nümayəndələrindən
- Bütün baş üzlərin nümayəndələrindən
- Bütün üzlərin nümayəndələrindən
- Bütün baş şura üzlərin nümayəndələrindən

14 . ISO Şurasının tərkibinə daxil olmayan üzvlər hansılardır?

- Prezident
- Baş katib
- 18 komitə-üzvün nümayəndəsi
- Xəzinədar
- Vitse-prezident

15 ISO Şurasının tərkibinə daxil olmayan üzvlər hansılardır?

- Xəzinədar
- 18 komitə-üzvün nümayəndəsi
- Prezident
- Vitse-prezident
- Baş müşavir

16 İcraiyyə komitəsinə kim rəhbərlik edir?

- Prezident
- Müxbir
- Vitse-prezident
- Baş komitə
- Baş katib

17 . ISO-nun İcraiyyə komitəsinə neçə komitə-üzv daxildir?

- 18
- 10
- 13
- 14
- 12

18 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Məhsulun sertifikatlara uyğun məsləhət komitəsi
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Standartlaşdırma üzrə uyğun məhsul komitəsi
- Sertifikatlaşdırma üzrə məsləhət komitəsi
- Standartlaşdırma üzrə əlaqələndirici komitə

19 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Standartlaşdırma üzrə əlaqələndirici komitə
- Məhsulun sertifikatlara uyğun məsləhət komitəsi
- Birləşmiş program komitəsi

- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- İstehlakçının texnikası üzrə komitə

20 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Elmi-texniki informasiya üzrə komitə
- Standartlaşdırma üzrə uyğun məhsul komitəsi
- Sertifikatlaşdırma üzrə məsləhət komitəsi
- Standartlaşdırma üzrə əlaqələndirici komitə
- Məhsulun sertifikatlaşdırma üzrə uyğun məsləhət komitəsi

21 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Standartlaşdırma üzrə əlaqələndirici komitə
- Standartlaşdırma üzrə uyğun məhsul komitəsi
- Məhsulun sertifikatlaşdırma üzrə uyğun məsləhət komitəsi
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Sertifikatlaşdırma üzrə məsləhət komitəsi

22 İSO təşkilatı 1926cı ildə hansı şəhərdə yaradılmışdır?

- Praqa
- Minsk
- Budapeşt
- Moskva
- Paris

23 İSO -nün Şura komitəsinə hansılar aiddir?

- Standartlaşdırma üzrə komitə
- Plan komitəsi
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə

24 İSO-nun Şura komitəsinə hansılar aiddir?

- Standartlaşdırma üzrə komitə
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə

25 İSO-nun Şura komitəsinə hansılar aiddir?

- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

26 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Elmi-texniki informasiya üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

27 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

28 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

29 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Elmi-texniki informasiya üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

30 ISO-nun Şura komitəsinə hansılar aiddir?

- Standart nümunələr üzrə komitə
- Səhiyyə komitəsi
- Dövlət komitəsi
- Sertifikatlaşdırma üzrə komitə
- Standartlaşdırma üzrə komitə

31 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- Proqram komitəsi
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Plan komitəsi
- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- Elmi-texniki informasiya üzrə komitə

32 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- Məsləhət komitəsi

- Plan komitəsi
- Elmi-texniki informasiya üzrə komitə
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə

33 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- Texnologiya üzrə komitə
- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Elmi-texniki informasiya üzrə komitə
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə

34 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Xarici audit üzrə komitə
- Elmi-texniki informasiya üzrə komitə
- Standart nümunələr üzrə komitə
- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə

35 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə
- Mühəsibat komitəsi
- Standart nümunələr üzrə komitə
- Plan komitəsi
- Elmi-texniki informasiya üzrə komitə

36 ISO-nun Şura komitəsinə hansılar aid deyildir?

- İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi
- Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə
- Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitə
- Plan komitəsi
- Standartlaşdırma üzrə komitə

37 ISO-nun texniki komitələri nə zaman yarımkomitələrə bölünür?

- texniki komitələrin həll etdiyi məsələlər məhdud olduqda
- texniki komitələrin həll etdiyi məsələlər geniş olduqda
- texniki komitələrdə aktiv və müşahidəçi üzvlər olduqda
- texniki komitələrin müşahidəçi üzvlərinin sayı çox olduqda
- texniki komitələrin aktiv üzvlərinin sayı çox olduqda

38 ISO-nun Şurası hansı müddət üçün seçilir?

- 2 il
- 1 il
- 3 il
- 5 il

4 il

39 ISO Şurasının iclası hansı müddətdən bir keçirilir?

- üç ildən bir  
 hər yarım ildə  
 ildə bir dəfədən gec olmayaraq  
 iki ildən bir  
 iki ildə bir dəfədən gec olmayaraq

40 ISO təşkilatı neçənci ildə yaradılmışdır?

- 1946  
 1942  
 1943  
 1944  
 1945

41 Praqada yaradılan Beynəlxalq assosiasiyaya o vaxt standartlaşdırma üzrə neçə dövlət daxil idi?

- 50  
 10  
 20  
 30  
 40

42 İkinci Dünya müharibəsi zamanı İSO təşkilatı necə adlanırdı?

- İCO  
 İCA  
 ESA  
 İSA  
 İSE

43 İSO təşkilatına neçənci ildə komitələr daxil oldu?

- 2011  
 2001  
 2010  
 2012  
 2002

44 2001-ci ildə İSO təşkilatında neçə komitə üzv oldu?

- 99  
 95  
 94  
 96  
 98

45 Hər ölkədən İSO-nun üzvü nə üzrə təşkilat ola bilər?

- ancaq standartlaşdırma üzrə
- ancaq sertifikatlaşdırma üzrə
- doğru cavab yoxdur
- ancaq metrologiya üzrə
- həm sertifikat, həm də standart üzrə

46 İSO-nun üzvləri inkişaf etmiş ölkələrdirsə, onun müxbir üzvləri necə ölkələrdir?

- Standartlaşdırma üzrə dövlət təşkilatları olan
- Standartlaşdırma üzrə milli təşkilatları olmayan
- Sertifikatlaşdırma üzrə milli təşkilatları olmayan
- Standartlaşdırma üzrə dövlət təşkilatları olmayan
- Sertifikatlaşdırma üzrə dövlət təşkilatları olmayan

47 İSO hansı orqanlardan ibarətdir?

- rəhbəredici
- müxbir
- komitə
- üzvi
- təşkilati

48 İSO hansı orqanlardan ibarətdir?

- təşkilati
- işçi texniki
- müxbir
- komitə
- üzvi

49 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Komitə
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

50 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Katiblik
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

51 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Texniki komitə
- Baş Məclis
- Şura



- Şura komitələri
- Beynəlxalq katiblik

52 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- İdarəedici komitə
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

53 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Standart komitə
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

54 . İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Baş Şura
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

55 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Beynəlxalq tövsiyyə
- Baş Məclis
- Şura
- Şura komitələri
- Beynəlxalq katiblik

56 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Texniki komitə
- Baş Məclis
- Beynəlxalq tövsiyyə
- Standart komitə
- İdarəedici komitə

57 İSO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Texniki komitə
- Şura
- Beynəlxalq tövsiyyə
- Standart komitə
- İdarəedici komitə

58 İSO-nun rəbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Texniki komitə
- Şura komitələri
- Beynəlxalq tövsiyyə
- Standart komitə
- İdarəedici komitə

59 İSO-nun rəbəredici orqanlarına hansıları ali orqan sayılır?

- Texniki komitə
- Beynəlxalq katiblik
- Beynəlxalq tövsiyyə
- Standart komitə
- İdarəedici komitə

60 İSO-nun rəbəredici orqanlarına hansıları ali orqan sayılır?

- İcraiyyə komitəsi
- Şura komitələri
- Plan komitəsi
- Mövcud komitə
- İdarəedici komitə

61 İSO-nun işində ortaya çıxan əsas komitə hansıdır?

- İcraiyyə komitəsi
- Şura komitələri
- Plan komitəsi
- Mövcud komitə
- İdarəedici komitə

62 İcraiyyə komitəsinə kim rəhbərlik edir?

- Milli məclis
- Prezident
- Vitse-prezident
- Baş Şura
- Baş məclis

63 Plan komitəsi hansı məsələlər üzrə Şuraya təkliflər hazırlayır?

- Milli təşkilatların fəaliyyətinin təşkili
- İSO-nun texniki fəaliyyətinin təşkili
- İSO-nun standarta uyğun fəaliyyətinin təşkili
- Sınaq metodlarına uyğun fəaliyyətinin təşkili
- İşçi orqanların fəaliyyətinin təşkili

64 Plan komitəsi hansı məsələlər üzrə Şuraya təkliflər hazırlayır?

- Milli təşkilatların fəaliyyətinin təşkili

- ISO-nun texniki fəaliyyətinin koordinasiyası
- ISO-nun standartta uyğun fəaliyyətinin təşkili
- Sınaq metodlarına uyğun fəaliyyətinin təşkili
- İşçi orqanların fəaliyyətinin təşkili

65 Plan komitəsi hansı məsələlər üzrə Şuraya təkliflər hazırlayır?

- Milli təşkilatların fəaliyyətinin təşkili
- ISO-nun texniki fəaliyyətinin planlaşdırılması
- ISO-nun standartta uyğun fəaliyyətinin təşkili
- Sınaq metodlarına uyğun fəaliyyətinin təşkili
- İşçi orqanların fəaliyyətinin təşkili

66 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aid deyildir ?

- sertifikat üzrə
- kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə
- metallar üzrə
- metrologiya üzrə
- tibb avadanlıqları üzrə

67 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aid deyildir ?

- fiziki şəxslər üzrə
- kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə
- metallar üzrə
- metrologiya üzrə
- tibb avadanlıqları üzrə

68 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aid deyildir ?

- sınaq avadanlıqları üzrə
- kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə
- metallar üzrə
- metrologiya üzrə
- tibb avadanlıqları üzrə

69 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aid deyildir ?

- standart üzrə
- metallar üzrə
- kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə
- metrologiya üzrə
- tibb avadanlıqları üzrə

70 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aid deyildir ?

- kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə
- metallar üzrə
- metrologiya üzrə
- tibb avadanlıqları üzrə

komitə üzrə

71 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- sınaq avadanlıqları üzrə  
 kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə

72 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- sınaq avadanlıqları üzrə  
 metallar üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə

73 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- sınaq avadanlıqları üzrə  
 metrologiya üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə

74 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- sınaq avadanlıqları üzrə  
 tibb avadanlıqları üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə

75 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- tikinti üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə  
 sınaq avadanlıqları üzrə

76 Plan komitəsi nəzdində maraqlı ölkələrin aparıcı mütəxəssislərindən ibarət qruplara hansıları aiddir?

- sınaq avadanlıqları üzrə  
 enerji mənbələri və onun konservasiyası üzrə  
 standart üzrə  
 komitə üzrə  
 fiziki şəxslər üzrə

77 ISO-nun texniki komitələrinin işində iştirak edən komitə-üzlər üçün neçə status müəyyənləşdirilmişdir?

- 6  
 2  
 3  
 4  
 5

78 ISO standartlarının layihəsinin qəbul edilməsi üçün komitə-üzlərin ən az neçə faizi onun leyhinə səs verməlidir?

- 80  
 60  
 65  
 70  
 75

79 ISO-nun əsas işçi dilləri hansılardır?

- azərbaycan,rus və ingilis  
 ingilis, fransız və çex  
 ingilis və fransız  
 ingilis, fransız və rus  
 ingilis, rus və alman

80 ISO təşkilatının əsas vəzifəsi nədir?

- sertifikatlaşdırmanı inkişaf etdirməkdir  
 normativ sənədlərin sayını artırmaqdır  
 iqtisadiyyatı inkişaf etdirməkdir  
 standartlaşdırmanın inkişafına kömək etməkdir  
 standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir

81 ISO-nun Baş Məclisi kimlərdən təşkil olunur?

- Bütün aktiv üzvlərdən  
 Bütün müxbir üzvlərin nümayəndələrindən  
 ISO-nun rəhbəredici orqanlarına hansıları ali orqan sayılır?  
 18 komitə-üzlərin nümayəndələrindən  
 11 komitə-üzlərin nümayəndələrindən

82 İstehlakçıların maraqlarının müdafiəsi üçün komitənin əsas neçə vəzifəsi var?

- 4  
 14  
 10  
 8  
 7

83 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil?

- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanması

- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi

84 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil?

- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- ISO-nun üzvü olan ölkələrin informasiya mərkəzlərinin standartlaşdırma sahəsində işlərinin koordinasiyası
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi

85 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil?

- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi
- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması

86 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil?

- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi

87 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aid deyil?

- ISO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi

88 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aiddir?

- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı və istehlak mallarına standartların tətbiqi
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması

89 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aiddir?

- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- İSO-nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması

90 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aiddir?

- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- istehlakçıların məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması

91 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aiddir?

- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənilib hazırlanması
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması

92 Aşağıdakılardan hansı istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələrinə aiddir?

- informasiya sistemlərində beynəlxalq standartların tətbiqinə köməklik göstərmək
- istehlakçı üçün maraqlı olan milli və beynəlxalq standartlaşdırmanın digər məsələlərinin həllində onların iştirak etmə təcrübələrinin ümumiləşdirilməsi
- standartların və digər normativ -texniki sənədlərin koordinasiyası
- standartların və digər normativ -texniki sənədlərin avtomatlaşdırılması
- standartların və digər normativ -texniki sənədlərin hazırlanması

93 İSO-ya qəbul olunmuş sazişə əsasən İSO-ya daxil olan bütün ölkələr özlərinin milli standartlarının nüsxələrini hansı sahəyə göndərirlər?

- düzgün cavab yoxdur
- İSO sistemində informasiya üzrə komitəyə
- İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitəyə
- İSO-nun üzvü olan bütün ölkələrə

- ISO-nun üzvü olan ancaq bir ölkəyə

94 İNFKO-nun rəhbərliyi altında hansı informasiya şəbəkəsi yaradılmışdır?

- DEVKO  
 İSONET  
 İSO  
 BEK  
 İSOLET

95 Hansı komitə inkişaf etməkdə olan ölkələrə yardım komitəsi adlanır?

- REMKO  
 İSONET  
 İSO  
 DEVKO  
 İSOLET

96 DEVKO -nün vəzifəsi hansılardır?

- ölkələrə yardım məqsədilə məhsulların sertifikatlaşdırılması üzrə bir neçə təcrübələrin həyata keçirməsilə məşğuldur  
 inkişaf etmiş ölkələr arasında təcrübə mübadiləsi həyata keçirməklə məşğuldur  
 inkişaf etmiş ölkələr arasında informasiya ötürməklə məşğuldur  
 inkişaf etmiş ölkələr arasında layihələr keçirməklə məşğuldur  
 standartlaşdırma və məhsulun keyfiyyət məsələlərini həlli ilə məşğuldur

97 DEVKO hansı işləri yerinə yetirmir?

- beynəlxalq standartları işləyib hazırlamaq  
 inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması  
 inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi  
 standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək  
 sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq

98 DEVKO hansı işləri yerinə yetirmir?

- ölkələr arasında iri layihələr hazırlamaq  
 inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması  
 inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi  
 standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək  
 sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq

99 DEVKO hansı işləri yerinə yetirmir?

- ölkələr arasında ticarətin inkişafına yol açmaq  
 inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması  
 inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi



- standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək
- sənayecə inkişaf etmiş və inkişat etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq

100 DEVKO hansı işləri yerinə yetirmir?

- inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması
- beynəlxalq standartların perspektiv inkişaf məsələsinə seminarlar təşkil etmək
- sənayecə inkişaf etmiş və inkişat etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq
- standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək
- inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi

101 DEVKO hansı işləri yerinə yetirmir?

- inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi
- İSO-nun əsas fəalliyət sahəsi üzrə müzakirələr aparmaq
- sənayecə inkişaf etmiş və inkişat etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq
- standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək
- inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması

102 DEVKO hansı işləri yerinə yetirmir?

- inkişaf etməkdə olan ölkələrin standartlaşdırılması
- beynəlxalq standartların ölkələr üzrə geniş tətbiqinin aparılması
- sənayecə inkişaf etmiş və inkişat etməkdə olan ölkələrin ölkələr arasında təcrübə mübadiləsi üçün şərait yaratmaq
- standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin bütün aspektlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək
- inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqəsi

103 Hansı komitə standart nümunələr üzrə komitəyə daxildir?

- İSO
- REMKO
- İSOLET
- DEVKO
- İSONET

104 REMKO- nun vəzifəsi hansılardır?

- ölkələrə yardım məqsədilə məhsulların sertifikatlaşdırılması üzrə bir neçə təcrübələrin həyata keçirilməsi ilə məşğuldur
- İSO-nun texniki komitələri üçün rəhbəredici sənədlər hazırlamaqla məşğuldur
- inkişaf etmiş ölkələr arasında informasiya ötürməklə məşğuldur
- inkişaf etmiş ölkələr arasında layihələr keçirməklə məşğuldur
- standartlaşdırma və məhsulun keyfiyyət məsələlərini həlli ilə məşğuldur

105 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənilib hazırlanmayıb?

- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası
- Standart nümunələr üzrə sıbaq laboratoriyası
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar

106 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə ticarətin inkişafı
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

107 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə sənədlərin hazırlanması
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

108 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə elmi prinsiplərin öyrənilməsi
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

109 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə tövsiyələrin verilməsi
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

110 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə akkreditləşdirilməsi
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

111 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə keyfiyyətin aparılması
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər

- standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

112 . Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmayıb?

- Standart nümunələr üzrə təşkilatların yaranması
- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələrin attestasiyası

113 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmış və nəşr edilmişdir ?

- Beynəlxalq standartlarda standart nümunələrə istinadlar
- Standart nümunələr üzrə təşkilatların yaranması
- Standart nümunələr üzrə keyfiyyətin aparılması
- Standart nümunələr üzrə akkreditləşdirilməsi
- Standart nümunələr üzrə tövsiyələrin verilməsi

114 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmış və nəşr edilmişdir ?

- Standart nümunələr üzrə tövsiyələrin verilməsi
- Standart nümunələrə aid terminlər və təyinlər
- Standart nümunələr üzrə təşkilatların yaranması
- Standart nümunələr üzrə keyfiyyətin aparılması
- Standart nümunələr üzrə akkreditləşdirilməsi

115 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmış və nəşr edilmişdir ?

- Standart nümunələr üzrə tövsiyələrin verilməsi
- Standart nümunələrin şəhadətnamələrin məzmunu
- Standart nümunələr üzrə təşkilatların yaranması
- Standart nümunələr üzrə keyfiyyətin aparılması
- Standart nümunələr üzrə akkreditləşdirilməsi

116 Aşağıdakılardan hansı REMKO tərəfindən işlənib hazırlanmış və nəşr edilmişdir ?

- Standart nümunələr üzrə tövsiyələrin verilməsi
- Ümumi və statistik prinsiplər
- Standart nümunələr üzrə təşkilatların yaranması
- Standart nümunələr üzrə keyfiyyətin aparılması
- Standart nümunələr üzrə akkreditləşdirilməsi

117 Hansı komitə standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitədir?

- İNFKO
- STAKO
- DEVKO
- REMKO
- İSOKO

118 STAKO komitəsinin müsbət nəticəsi nədən ibarətdir?

- standartlaşdırma məsələləri üzrə köməklik göstərmiş və onlarla bir sıra təcrübə mübadiləsi həyata keçirmiş
- Birləşmiş Millətlər Təşkilatının xüsusi agentliyi üzrə işləmiş və layihələr hazırlamış
- beynəlxalq standartların ölkələrdə tətbiqi üzrə bir sıra rəhbəredici sənədlər hazırlamış və nəşr etdirmişdir
- standart nümunələr üzrə sorğu kitabı hazırlamış və nəşr etdirmişdir
- bir sıra tövsiyə məktubu hazırlamış və nəşr etdirmişdir

119 Aşağıdakılardan hansı ISO-nun əsas fəaliyyət sahəsidir?

- beynəlxalq sənədləri işləyib hazırlamaq
- milli standartları işləyib hazırlamaq
- beynəlxalq standartları işləyib hazırlamaq
- standart nümunələri işləyib hazırlamaq
- beynəlxalq terminləri işləyib hazırlamaq

120 ISO-nun əsas struktur bölmələri hansılardır?

- texniki komitələr, yarımkomitələr və işçi qrupları
- komitələr və yarım qrup komitələr
- yarımkomitələr, komitələr və tətbiqi işçi qrupları
- komitələr və yarımkomitələr
- ancaq yarımkomitələr

121 Aşağıdakılardan hansı komitələr ümumtexniki komitələrin fəaliyyəti ümumtexniki və sahələrsi məsələlərin həllinə yönəldilmişdir?

- doğru cavab yoxdur
- texniki çertyojlar
- təşkilati struktur
- texniki standartlar
- texniki komitələr

122 Aşağıdakılardan hansı komitələr ümumtexniki komitələrin fəaliyyəti ümumtexniki və sahələrsi məsələlərin həllinə yönəldilmişdir?

- ölçü vahidləri
- təşkilati struktur
- texniki standartlar
- texniki komitələr
- doğru cavab yoxdur

123 Aşağıdakılardan hansı komitələr ümumtexniki komitələrin fəaliyyəti ümumtexniki və sahələrsi məsələlərin həllinə yönəldilmişdir?

- doğru cavab yoxdur
- üstünlütulan ədədlər
- təşkilati struktur
- texniki standartlar
- texniki komitələr

124 Aşağıdakılardan hansı komitələr ümumtexniki komitələrin fəaliyyəti ümumtexniki və sahələrsı məsələlərin həllinə yönəldilmişdir?

- doğru cavab yoxdur
- terminalogiya
- təşkilati struktur
- texniki standartlar
- texniki komitələr

125 Aşağıdakılardan hansı komitələr ümumtexniki komitələrin fəaliyyəti ümumtexniki və sahələrsı məsələlərin həllinə yönəldilmişdir?

- doğru cavab yoxdur
- TK 10, TK 12, TK 19,TK 37
- təşkilati struktur
- texniki standartlar
- texniki komitələr

126 BEK harada yerləşir?

- İspaniya
- İsveçrə
- Bolqarıstan
- Yunanıstan
- Macarıstan

127 BEK-in təşkilati strukturuna aid olmayanlar hansılardır?

- İcraiyyə komitəsi
- Məşvərət Şurası
- Mərkəzi komitə
- Baş Şura
- Apellyasiya Komissiyası

128 BEK-in komitə-üzləri təşkilatda maliyyə fəaliyyətinə görə neçə qrupa bölünür?

- 5
- 2
- 4
- 6
- 3
- 3

129 BEK-in əsas rəsmi dilləri hansılardır?

- ingilis, rus və alman
- ingilis, fransız və rus
- ingilis və rus
- ingilis və fransız
- ingilis, fransız və alman

130 BEK-də B qrupuna aid komitə-üzvün fərdi üzvlük haqqı BEK-ə daxil olan üzvlük haqlarının ümumi məbləğinin neçə faizini təşkil edir?

- 1-6,99 %
- 0,5 %-ə kimi
- 2-2,5 %
- 3%-ə kimi
- 7-9,99 %

131 BEK-in təşkilati strukturuna aid olmayanlar hansılardır?

- Texniki komitələr
- İcraiyyə komitəsi
- Apellyasiya Komissiyası
- Şura
- Mərkəzi büro

132 BEK-ə üzvlüyün forması hansılardır?

- komitə-üzv
- komissiya-üzv
- əlaqələndirici üzv
- icraedən üzv
- rəhbəredən üzv

133 BEK-in təşkilati strukturuna hansılar aiddir?

- Mərkəzi komitə
- Baş Şura
- Texniki komitələr
- Məşvərət Şurası
- Apellyasiya Komissiyası

134 BEK-in təşkilati strukturuna hansılar aiddir?

- Şura
- Məşvərət Şurası
- Apellyasiya Komissiyası
- Mərkəzi komitə
- Baş məclis

135 BEK-in təşkilati strukturuna hansılar aiddir?

- Mərkəzi büro
- Məşvərət Şurası
- Apellyasiya Komissiyası
- Baş Şura
- Mərkəzi komitə

136 BEK-in prezidenti hansı müddət üçün seçilir?

- 3 il
- 2 il
- 1 il
- 5 il
- 4 il

137 Aşağıdakılardan hansı BEK Şurası İcraiyyə komitəsinin tərkibinə daxild deyildir?

- Baş katib
- Baş icraçı
- Prezident
- Vitse-prezident
- Xəzinədar

138 Aşağıdakılardan hansı BEK-ə üzvlüyün formasıdır?

- komissiya-üzv
- rəhbərdən üzv
- assosiasiya edilən üzv
- aktiv üzv
- müxbir üzv

139 BEK standartlarının layihəsinin qəbul edilməsi üçün milli komitələrin ən az neçə faizi onun leyhinə səs verməlidir?

- 65
- 80
- 75
- 70
- 60

140 BEK-in ali rəhbəredici orqanı hansılardır?

- Şura
- Məsləhət Komitəsi
- Beynəlxalq katiblik
- Baş Məclis
- Şura komitələri

141 BEK-in əsas vəzifəsi nədir?

- Sertifikatlaşdırmanı inkişaf etdirməkdir
- Standartlaşdırmanı sertifikatlaşdırma ilə əlaqələndirməkdir
- Elektrotexnika sahəsində normativ sənədlərin sayını artırmaqdır
- Elektrotexnika sahəsində milli standartların unifikasiyasına və koordinasiyasına kömək etməkdir
- Elektronikanın inkişafına kömək etməkdir

142 Aşağıdakılardan hansı BEK-in təşkilati strukturuna aid deyildir?

- Məşvərət Şurası
- İcraiyyə komitəsi

- Şura
- Mərkəzi büro
- Texniki komitələr

143 BEK-in əsas rəsmi şəxsləri siyahısına aid olmayanlar hansılardır?

- Xəzinədar
- Komitə sədri
- Prezident
- Vitse-prezident
- Baş katib

144 BEK-in əsas rəsmi şəxsləri siyahısına aid olmayanlar hansılardır?

- Xəzinədar
- Baş müşavir
- Vitse-prezident
- prezident
- Baş katib

145 BEK standartlarının işlənilib hazırlanmasını həyata keçirən sahə hansıdır?

- texniki işçilər
- texniki bürolar
- texniki şöbələr
- texniki komitələr
- texniki qruplar

146 BEK-in təşkilati strukturuna aid olmayanlar hansılardır ?

- İcraiyə komitəsi
- Baş Məclis
- Şura
- Mərkəzi büro
- Texniki komitələr

147 BEK-də altı ay qaydası nın mahiyyəti necədir?

- standart layihəsinə səs vermə müddəti 6 ay müəyyən edilir
- düzgün cavab yoxdur
- standart layihəsinin müzakirəsinə 6 ay müddət verilir
- standartın işlənməsi üçün texniki tapşırıqın hazırlanmasına 6 ay müddət verilir
- standart layihəsinin işlənmə müddəti 6 ay müəyyən edilir

148 BMT-nin Avropa iqtisadi komissiyası neçənci ildə yaradılmışdır?

- 1951-ci ildə
- 1947-ci ildə
- 1948-ci ildə
- 1949-ci ildə
- 1950-ci ildə



149 Aşağıdakılardan hansı BEK-in üzvlərinə aiddir?

- texniki
- təşkilati
- tətbiqi
- elektrotexniki
- milli

150 Aşağıdakı səbəblərdən hansı BEK-in üzvlərinin İSO-nun üzvlərindən az olduğunu göstərir?

- bir çox inkişaf etmiş ölkələr praktiki olaraq elektrotexniki sənayesinə malikdirlər
- bir çox inkişaf etməkdə olan ölkələr praktiki olaraq güclü elektrotexnika və elektronika sənayesinə malikdirlər
- bir çox inkişaf etməkdə olan ölkələr praktiki olaraq güclü elektrotexnika və elektronika sənayesinə malik deyildirlər
- bir çox inkişaf etmiş ölkələr praktiki olaraq elektrotexniki sənayesinə malik deyildirlər
- doğru cavab yoxdur

151 BEK-in işində əsas rolu oynayan ölkələr hansılardır?

- dünyanın təşkilati cəhətdən inkişaf etmiş ölkələr
- doğru cavab yoxdur
- sosial cəhətdən inkişaf etmiş ölkələr
- dünyanın texniki cəhətdən inkişaf etmiş ölkələr
- dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələr

152 Hər ölkədən neçə milli komitə BEK-in üzvü ola bilər?

- 2
- istənilənsayda
- 4
- 3
- 1

153 BEK-in ali rəhbəredici orqanı hansılardır?

- Məsləhət Komitəsi
- Beynəlxalq katiblik
- Baş Məclis
- Şura komitələri
- Şura

154 BMT-nin Avropa iqtisadi komissiyası neçənci ildə yaradılmışdır?

- 1951-ci ildə
- 1947-ci ildə
- 1948-ci ildə
- 1949-ci ildə
- 1950-ci ildə

155 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası nəyi təyin etdi?

- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini
- standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsində hökumətin köməklik göstərməsini
- Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını

156 . AIK-in üzvləri olan ölkələrdən başqa, onun işində müşahidəçi və ya məsləhətçi kimi BMT-nin üzvü olan istənilən ölkə iştirak edə bilərmi?

- edə bilər
- edə bilməz
- məşvərətçi səsə iştirak etməlidir
- etməli deyil
- istəmir

157 BMT AIK-in standartlaşdırma sahəsində başlıca vəzifəsi nədən ibarətdir ?

- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
- müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdən
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyi
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan

158 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının sertifikatlaşdırılması
- maşın avadanlıqları
- keyfiyyət problemləri
- tövsiyə məktubu
- əmtəə mallarının standartlaşdırılması

159 . Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının sertifikatlaşdırılması
- keyfiyyət problemləri
- səhiyyə
- tövsiyə məktubu
- əmtəə mallarının standartlaşdırılması

160 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- maşın avadanlıqları
- keyfiyyət problemləri
- tövsiyə məktubu
- əmtəə mallarının sertifikatlaşdırılması

161 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- energetika
- keyfiyyət problemləri
- tövsiyə məktubu
- əmtəə mallarının sertifikatlaşdırılması
- əmtəə mallarının standartlaşdırılması

162 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- keyfiyyət problemləri
- inşaat avadanlıqları və elementləri
- əmtəə mallarının standartlaşdırılması
- əmtəə mallarının sertifikatlaşdırılması
- tövsiyə məktubu

163 . Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- keyfiyyət problemləri
- metrologiya
- əmtəə mallarının standartlaşdırılması
- əmtəə mallarının sertifikatlaşdırılması
- tövsiyə məktubu

164 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- atom energetikası, radiasiya təhlükəsizliyi və radiasiya müdafiəsi
- keyfiyyət problemləri
- tövsiyə məktubu
- əmtəə mallarının sertifikatlaşdırılması

165 AIK-in növbədənənar 45-ci sessiyasında Standartlaşdırma sahəsində nə yaradıldı?

- siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri
- elmi-texniki əməkdaşlığa köməklik etməyi
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- standartlaşdırma sahəsində siyasət haqqında Tövsiyələr kompleksi

166 Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu nə zaman yaradıldı?

- 1980-cu ildə
- 1972-ci ildə
- 1960-ci ildə
- 1990-cı ildə
- 1970-ci ildə

167 AIK-in İşçi qrupunun standartlaşdırma üzrə hazırladığı başlıca istiqamətlər kimlərə aiddir?

- Yaxın Şərq ölkələrinə aiddir
- BMT-ə aiddir
- MDB dövlətlərinə aiddir

- mahiyyətə dünyanın bütün ölkələrinə aiddir
- Avropa Surasma aiddir

168 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- elmi-texniki əməkdaşlığa köməklik etməyi
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksi

169 . Siyahıda standartlaşdırılması nəzərdə tutulan neçə bölmə göstərilmişdir?

- 17
- 13
- 12
- 14
- 15

170 AIK nəyi təvsiyə edir?

- İctimai birliklər səviyyəsində işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- standartların milli və beynəlxalq səviyyələrdə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- Milli səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- Beynəlxalq səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- Regional səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi

171 Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsi üçün tədbir görmələri hansı səviyyədə təklif olunur?

- Milli səviyyədə
- İctimai birliklər səviyyəsində
- Regional səviyyədə
- Beynəlxalq səviyyədə
- Dövlət səviyyəsində

172 Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsinə hansı tədbirlər aiddir?

- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- beynəlxalq standartların siyahısı, təvsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə təvsiyələr
- standartın işlənməsinə başlamamışdan əvvəl verilmiş sahədə mövcud standartlar üzrə zəruri informasiyanın toplanması və təhlili, mümkün qədər yeni standartların yaradılması zamanı beynəlxalq səviyyədə regional səviyyəyə doğru hərəkət etmək prinsipi
- məhsulun tərkibi, əlavələr, çirkəndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları

173 Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə İşçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə hansı orqanlar məşğul olmur?

- İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
- Kənd təsərrüfatı komitəsi (kənd təsərrüfatı məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması)
- Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),
- Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər),
- nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya

174 FAO neçənci ildə yaradılmışdır?

- 1966-cı ildə
- 1935-cı ildə
- 1945-ci ildə
- 1944-ci ildə
- 1955-ci ildə

175 FAO-nun üzvləri neçə dövlətdir?

- 170-ə yaxın
- 180-a yaxın
- 140-a yaxın
- 150-yə yaxın
- 160-a yaxın

176 1945-ci ildə FAO necə yaradılmışdır?

- BMT-nin dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- İSO-nun dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- BEK-in dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- ÜST-ün dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- düzgün cavab yoxdur

177 ÜST nə zaman yaradılmışdır?

- 1958-ci ildə
- 1978-ci ildə
- 1968-cü ildə
- 1946-cı ildə
- 1948-ci ildə

178 ÜST hansı təşkilatın köməklili ilə yaradılmışdır?

- BMT-nin İqtisadi və sosial şurasının təşəbbüsünün
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- müharibədə zərərçəkmiş ölkələrə yardımının
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmağının
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamağının

179 Ümumdünya səhiyyə təşkilatının üzvləri neçə dövlətdir?

- 180-dən çox

- 140-dan çox
- 150-dən çox
- 160-dan çox
- 170-dən çox

180 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- elektrik və elektron avadanlıqları və detalları
- keyfiyyət problemləri
- tövsiyə məktubu
- əmtəə mallarının sertifikatlaşdırılması

181 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- ətraf mühitin mühafizəsi
- keyfiyyət sahəsi
- beynəlxalq tövsiyələr
- normativ sənədlər

182 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- yanğından mühafizə və oğurluqdan müdafiə sistemləri
- keyfiyyət sahəsi
- beynəlxalq tövsiyələr
- normativ sənədlər

183 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- nəqliyyat avadanlıqları
- keyfiyyət sahəsi
- beynəlxalq tövsiyələr
- normativ sənədlər

184 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması
- traktorlar, meşə və kənd təsərrüfatı maşınları
- keyfiyyət sahəsi
- beynəlxalq tövsiyələr
- normativ sənədlər

185 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- digər məhsullar və avadanlıqlar
- keyfiyyət sahəsi
- beynəlxalq tövsiyələr
- normativ sənədlər

- əmtəə mallarının standartlaşdırılması

186 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması  
 keyfiyyətin təmin edilməsi və qiymətləndirilməsi  
 keyfiyyət sahəsində qiymətləndirmə  
 beynəlxalq tövsiyə  
 normativ sənədlər

187 Siyahıda standartlaşdırması nəzərdə tutulan bölmələr hansılardır?

- əmtəə mallarının standartlaşdırılması  
 B) keyfiyyət sahəsində qiymətləndirmə  
 səhiyyə  
 beynəlxalq tövsiyə  
 normativ sənədlər

188 ÜST təşkilatı FAO ilə birlikdə hansı komissiyasının xətti ilə bilavasitə standartlaşdırma ilə məşğul olur?

- FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə  
 standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir  
 sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər  
 «Kodeks Alimentaris»  
 ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

189 FAO və ÜST tərəfindən yaradılmış Kodeks Alimentaris komissiyası nə üçün təşkil edilmişdir?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələri  
 standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir  
 heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydalarını.  
 məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə  
 ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

190 Kodeks Alimentaris komissiyası öz işində nəyə əsaslanır?

- FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə  
 standartların layihələrinin hazırlanmasına  
 sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsinə  
 beynəlxalq sənədlərə  
 ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsinə

191 Kodeks Alimentaris komissiyasının vəzifəsi nədən ibarətdir?

- FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır  
 standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir  
 düzgün cava byoxdur  
 beynəlxalq sənədləri işləyib hazırlayır  
 sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsinə nəzarət edir

192 FAO/ÜST birgə proqramının realizə edilməsində neçə ölkə iştirak edir?

- 160-dan çox ölkələr– üzvlər
- 120-dən çox ölkələr– üzvlər
- 130-dan çox ölkələr– üzvlər
- 140-dan çox ölkələr– üzvlər
- 150-dən çox ölkələr– üzvlər

193 FAO/ÜST Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar harada nəşr edilir?

- «Azərbaycan» qəzetində
- «Standart» jurnalında
- «Standart» adlanan topluda
- «Kodeks Alimentaris» jurnalında
- «Kodeks Alimentaris» adlanan topluda
- «Kodeks Alimentaris» adlanan topluda

194 Kodeks Alimentaris adlanan topluda qəbul edilmiş nələr öz əksini tapmışdır?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
- məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

195 Birgə işlərin koordinasiyasını kim həyata keçirir?

- BMT
- FAO
- ISO
- ÜST
- «Kodeks Alimentaris»

196 ÜST ISO-da hansı vəzifəni daşıyır?

- iştirakçı
- məsləhətçi
- tərcüməçi
- işçi
- bələdçi

197 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- heyvandarlıq məhsulları
- məhsulun tərkibi
- balıqçılıq təsərrüfatı
- sosial rifah
- bitkilərin becərilməsi



198 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- heyvandarlıq məhsulları
- əlavələr
- balıqçılıq təsərrufatı
- sosial rifah
- bitkilərin becərilməsi

199 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- balıqçılıq təsərrufatı
- çirkəndiricilər
- sosial rifah
- bitkilərin becərilməsi
- heyvandarlıq məhsulları

200 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- heyvandarlıq məhsulları
- mineral gübrə qalıqları
- balıqçılıq təsərrufatı
- sosial rifah
- bitkilərin becərilməsi

201 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- heyvandarlıq məhsulları
- gigiyena
- balıqçılıq təsərrufatı
- sosial rifah
- bitkilərin becərilməsi

202 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə hansılar aiddir?

- heyvandarlıq məhsulları
- nümunələrin götürülməsi
- balıqçılıq təsərrufatı
- sosial rifah
- bitkilərin becərilməsi

203 BMT-nin Avropa iqtisadi komissiyası əvvəlcə hansı məqsədlə yaradılmışdır?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- müharibədə zərərçəkmiş ölkələrə yardım məqsədilə
- ÜST ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqla
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq üçün

204 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası nə haqqında qərar qəbul etdi?

- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
- Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini
- standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsinə hökumətin köməklik göstərməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması haqqında
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətləri haqqında

205 1970-ci ildən fəaliyyət göstərən və AIK-in köməkçi orqanı olan Standartlaşdırma sahəsində siyasət üçün hökumətlərin məsul vəzifəli şəxslərinin iclasının əvəzedicisi hansı qrupdur?

- Sertifikatlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri üzrə işçi qrupu
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması üzrə işçi qrupu
- elmi-texniki əməkdaşlığa köməklik üzrə işçi qrupu
- Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu

206 İşçi qrupu tərəfindən qəbul edilmiş sənədlər içərisində ən əhəmiyyətli hansıdır?

- texniki əməkdaşlığa köməklik göstərməkdir
- hökumətlərə standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksidir
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdir
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasıdır

207 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- siyasət məsələləri üzrə işçi qrupu
- səhiyyə və təhlükəsizliyin təmin edilməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini

208 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini
- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
- siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını

209 Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə İşçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə daha hansı orqanlar məşğul olur?

- nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya
- İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
- Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),

- Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər)
- Ticarətin inkişafı üzrə komitə (ticarət sənədlərinin standartlaşdırılması)

210 Təşkilatın Nizamnaməsinə görə FAO-nun məqsədi nədir?.

- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır
- müharibədə zərərçəkmiş ölkələrə yardım etmək
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan

211 FAO-nun standartlaşdırma üzrə fəaliyyətində vacib işlərdən biri hansıdır?.

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- müharibədə zərərçəkmiş ölkələrə yardım məqsədilə
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq üçün

212 ÜST-in Nizamnaməsinə görə onun məqsədi nədir?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- müharibədə zərərçəkmiş ölkələrə yardım
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır

213 ÜST-ün məşğul olduğu bir sıra problemlər içərisində mühüm yer tutan hansıdır?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
- məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

214 Standartlaşdırma məsələləri ilə ÜST təşkilatının hansı bölmələri məşğul olur?

- FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır
- standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
- sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
- «Kodeks Alimentaris»
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

215 Yeyinti məhsullarının standartlaşdırılmasının əsas aspektlərinə aiddir?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr

- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
- məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

216 FAO/ÜST Komissiyanın fəaliyyətində texniki işləri yerinə yetirən köməkçi orqanlar kimlərdən ibarətdir?

- BMT-nin İqtisadi və sosial şurasından
- hökumətlərarası olur və onlara ölkələrin – üzvlərin nümayəndələri başçılıq edir
- müharibədə zərərçəkmiş ölkələrdən
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsindən
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlayanlardan

217 FAO/ÜST Komissiyası ət məhsullarına aid nə işləyib hazırlayır?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələr
- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydalarını
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
- məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə

218 FAO/ÜST Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar harada nəşr edilir?

- «Azərbaycan» qəzetində
- «Standart» jurnalında
- «Standart» adlanan topluda
- «Kodeks Alimentaris» jurnalında
- «Kodeks Alimentaris» adlanan topluda

219 AIK və AATA özlərinin regional standartlaşdırılmasının perspektivini nədə görürlər?

- əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırma, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır
- beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir.
- Qərbi Avropa ölkələrinin inteqrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər
- mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
- öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digərtexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar

220 Standartlaşdırma üzrə texniki işlər fəaliyyətləri kim tərəfindən yerinə yetirilir?

- Proqram komitələri
- Texniki büro vasitəsilə koordinasiya edilən texniki komitələr tərəfindən

- Inzibati Şuradır
- Texniki büro
- Sertifikatlaşdırma üzrə idarəedici komitə

221 Standartlaşdırma üzrə Avropa qapalı təşkilat olubhansı ölkələri özündə birləşdirir?

- ANTANTA çərçivəsində olan ölkələri
- AIK və AATA birliklərinə daxil olan Qərbi Avropa ölkələrini
- AIB çərçivəsində olan ölkələri
- İSO çərçivəsində olan ölkələri
- BEK çərçivəsində olan ölkələri

222 Baş məclisə kimlər daxil olur?

- ANTANTA çərçivəsində olan ölkələr
- AIK və AATA birliklərinə daxil olan ölkələr
- AIB çərçivəsində olan ölkələr
- İSO çərçivəsində olan ölkələr
- BEK çərçivəsində olan ölkələr

223 Neçənci ildə vahid daxili bazarmın formalaşması haqqında məsələ həll olundu.

- 31 dekabr 1995-ci ildə
- 30 dekabr 1996-cı ildə
- 31 dekabr 1992-ci ildə
- 30 dekabr 1993-cü ildə
- 30 noyabr 1994-cü ildə

224 İqtisadi inteqrasiya məsələsinə neçənci ildə baxılmışdır?

- 1965-ci ilin mart ayında
- 1957-ci ilin mart ayında
- 1959-cu ilin mart ayında
- 1961-ci ilin mart ayında
- 1963-cü ilin mart ayında

225 Standartlaşdırma sahəsində siyasət kim tərəfindən təsdiq edilir?

- Texniki büro tərəfindən
- Proqram komitələri tərəfindən
- Standartlaşdırma üzrə idarəedici komitə tərəfindən
- Ali məclis tərəfindən
- düzgün cavab yoxdur

226 Neçənci ildə Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası qəbul edildi?

- 1990
- 1986
- 1987
- 1988

1989

227 İnformasiyanın yayılma qaydasının Standartlarının işlənməsində təkrarlanmaya yol verməmək üçün kimlər bu işə cəlb edilir?

- iki məqsədli ekspert qrupu
- bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK
- Telekommunikasiya standartları üzrə Avropa institutu
- Sənaye nazirliyinin struktur bölməsi
- Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı.

228 CENELEK-in əsas məqsədi nədən ibarətdir?

- AI və AATA ilə sıx əməkdaşlıq edərək normativ sənədlər işləyib hazırlamaqdan
- AI və AATA ilə sıx əməkdaşlıq edərək məhsul standartları işləyib hazırlamaqdan
- AI və AATA ilə sıx əməkdaşlıq edərək elektrotexniki məmulatlara standartlar işləyib hazırlamaqdan
- AI və AATA ilə sıx əməkdaşlıq edərək xidmət standartları işləyib hazırlamaqdan
- AI və AATA ilə sıx əməkdaşlıq edərək məişət avadanlıqlarına standartlar işləyib hazırlamaqdan

229 CENELEK və CEN-in işində təkrarlanmaya yol verməmək üçün nə yaradılmışdır?

- İnzibati şura
- Texniki büro
- Elektron komponentləri üzrə komitə
- İnformasiya texnologiyalarının idarə edilməsi komitəsi
- Baş məclis

230 CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış avropa standartı milli standart kimi qəbul edilməsi nə adlanır?

- “Fəaliyyətsizlik haqqında saziş”
- “Elektron komponentləri saziş”
- “Sertifikatlaşdırma haqqında saziş”
- “İnzibati şura haqqında saziş”
- “Texniki büro haqqında saziş”

231 CENELEK tərəfindən qəbul olunan regional standart hansıdır?

- beynəlxalq standart (ISO), normativ-texniki sənəd (NTS) və ilkin standart (ENV)
- beynəlxalq standart (ISO), ahəngdarlıq üzrə sənəd (HD) və ilkin standart (ENV)
- avropa standartı (EN), normativ-texniki sənəd (NTS) və ilkin standart (ENV)
- avropa standartı (EN), ahəngdarlıq üzrə sənəd (HD) və müəssisə standartı (MS)
- avropa standartı (EN), ahəngdarlıq üzrə sənəd (HD) və ilkin standart (ENV)

232 1985-ci ildə texniki ahəngdarlıq haqqında AB şurasının direktivi qəbul edilmişdir ki burada əsas nə müəyyənləşdirildi?

- normalar və tələblər
- normalar
- normalar və standartlar
- tələblər və standartlar

tələblər

233 İnformasiya təminatı nəyin əsasında həyata keçirilir?

- AI-nın və Avropa ittifaqı komissiyasının (AIK) birgə müvafiq direktivi ilə
- AIB və AATA komissiyasının birgə müvafiq direktivi ilə
- CEN/ CENELEK-in müvafiq direktivi ilə
- AI-nın və Avropa ittifaqının sertifikatlaşdırma üzrə komitəsinin birgə müvafiq direktivi ilə
- AI-nın və Avropa ittifaqı komissiyası(AIK) birgə şəbəkəsi ilə

234 İnformasiyanın yayılma qaydasını kim müəyyən etmişdir?

- İSO-nun AIK-lə birgə işçi qrupu
- CEN/CENELEK-in AIK-lə birgə işçi qrupu
- AIB və AATA-nın AIK-lə birgə işçi qrupu
- Avropa ittifaqının sertifikatlaşdırma üzrə komitəsinin AIK-lə birgə işçi qrupu
- BMT-nin AIK-lə birgə işçi qrupu

235 CEN/CENELEK-in Avropa işçi qrupunun məqsədi nədir?

- Avropa standartlaşdırılmasının əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
- dünya standartlaşdırılmasının əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
- regional standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
- milli standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır
- beynəlxalq standartlaşdırılmanın əsas istiqamətləri üzrə bütün maraqlı tərəflərin razılığına nail olmaqdır

236 Sınaq laboratoriyalarına tələblər nəyə uyğun müəyyənləşdirilmişdir?

- BEK standartlarına
- ISO/BEK rəhbərlik sənədinə
- DİN standartlarına
- Avropa standartlarına
- ISO standartlarına

237 Fəaliyyətsizlik haqqında saziş nədir?

- CENELEK-in beynəlxalq standart əsasında hazırlanmış avropa standartının milli standart kimi qəbul edilməsi
- CENELEK-in hazırlanmış texniki şərtlərinin milli standart kimi qəbul edilməsi
- BEK-in beynəlxalq standartlarının işlənməsi
- CENELEK-in milli standartlarının işlənməsi
- CENELEK-in müəssisə standartının milli standart kimi qəbul edilməsi

238 CENELEK tərəfindən qəbul olunan regional standartlar neçə şəkildə ola bilər

- 5
- 1
- 2
- 3
- 4

239 EN hansı rəsmi dildə nəşr edilir?

- ingilis, fransız, azərbaycan
- ingilis, italyan, alman
- italyan, fransız, alman
- ingilis, rus, alman
- ingilis, fransız, alman

240 Texniki ahəngdarlıq haqqında Avropa Birliyi (AB) Şurasının direktivi neçənci ildə qəbul edildi?

- 1988
- 1983
- 1984
- 1985
- 1987

241 EN komitəsinin özünün şəxsi Baş katibliyi CENELEK-in nəyinə tabədir.

- Texniki bürosuna
- Elektron komponentləri üzrə komitəsinə
- Baş məclisinə
- Sertifikatlaşdırma üzrə komitəsinə
- İnzibati şurasına

242 CENELEK təşkilatının işi nədən ibarətdir?

- mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir
- öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digərtexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar
- əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırma, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır
- beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir
- Qərbi Avropa ölkələrinin inteqrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər

243 CEN –də məhsulun keyfiyyətinin təmin edilməsi sistemlərinin, sınaq metodlarının və sınaq laboratoriyalarının akkreditləşdirilməsi stiqamətində hansı avropa standartları – avronormaları yaradılmış və təsdiq edilmişdir?

- EN 45003
- EN 29000
- EN 45001
- EN 45002
- EN 45011

244 Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyətin təmin edilməsi üzrə standartların seçilməsi və tətbiqi üçün rəhbəredici göstərişlər hansı avropa standartlarına daxildir?

- EN 29003
- EN 29004
- EN 29000



- EN 29001
- EN 29002

245 Standartlaşdırma üzrə Avropa qapalı təşkilat olubhansı ölkələri özündə birləşdirir?

- ANTANTA çərçivəsində olan ölkələri
- AIK və AATA birliklərinə daxil olan Qərbi Avropa ölkələrini
- AIB çərçivəsində olan ölkələri
- İSO çərçivəsində olan ölkələri
- BEK çərçivəsində olan ölkələri

246 Avropa İttifaqının (AI) standartlaşdırma sahəsində fəaliyyəti nəyin yerinə yetirilməsinə yönəldilmişdir?

- AI Direktivlərinin qəbul edilməsini
- qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblərinə
- beynəlxalq standartların
- Almanyanın DİN standartlarının
- vahid Avropa bazarının yaradılmasına haqqında

247 Məhsulun işlənilib hazırlanma prosesi nədən ibarətdir?

- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasından
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
- texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmadan
- texniki ahəngdarlığından
- layihələndirmə, təcrübi nümunə, istehsalatdan

248 Ticarətdə texniki maneələrin real aradan qaldırılmasının əsas istiqaməti nə hesab edilirdi?

- Almanyanın DİN standartları
- Roma müqaviləsinin müddəaları
- AI Direktivlərinin qəbul edilməsi
- beynəlxalq standartlar
- konkret növ malların və ya proseslərin parametrləri

249 . AI Direktivlərində göstərilən normativ sənədləri nə zaman məcburi yerinə yetirilən sənədlərə çevirir?

- əgər onlarda avronormaya və ya texniki rəqlamentə istinadlar varsa
- qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblər yoxdursa
- beynəlxalq standartlar yoxdursa
- Almanyanın DİN standartları varsa
- qanunverici müddəaları və konkret növ malların və ya proseslərin parametrlərinə tələblər varsa

250 Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında Sınaq laboratoriyalarının qiymətləndirilməsi (attestasiyası) üçün ümumi kriterlər üçün hansı normativ sənədlər qəbul edilmişdir? A)EN 45001

- EN 45011
- EN 45001
- EN 45002
- EN 45003

EN 45013

251 Sınaq, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində 45000 seriyalı avropa standartları əsasında Laboratoriyanın akkreditləşdirilməsi üzrə orqanlar üçün ümumi kriterlər üçün hansı normativ sənədlər qəbul edilmişdir?

- EN 45013  
 EN 45001  
 EN 45002  
 EN 45003  
 EN 45011

252 Keyfiyyət sistemləri. Layihələndirmə, istehsal, quraşdırma və qulluq zamanı keyfiyyətin təmin edilməsi üçün model hansı avropa standartlarına daxildir?

- EN 29003  
 EN 29001  
 EN 29000  
 EN 29002  
 EN 29004

253 . Keyfiyyət sistemləri. Istehsal və quraşdırma zamanı keyfiyyətin təmin edilməsi üçün model hansı avropa standartlarına daxildir?

- EN 29004  
 EN 29000  
 EN 29001  
 EN 29002  
 EN 29003

254 Keyfiyyət sistemləri. Axırmcı nəzarət və sınaq zamanı keyfiyyətin təmin edilməsi üçün model hansı avropa standartlarına daxildir?

- EN 29004  
 EN 29000  
 EN 29002  
 EN 29001  
 EN 29003

255 Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyət sistemi elementləri. Rəhbəredici göstərişlər hansı avropa standartlarına daxildir?

- EN 29004  
 EN 29000  
 EN 29001  
 EN 29002  
 EN 29003

256 Dövlətlərarası şura tərəfindən qəbul olunmuş qərarlar içərisində bütün iştirakçı – ölkələr üçün ən əhəmiyyətli hansıdır?

- Avropa akkreditləşdirmə təşkilatının yaradılması
- Almaniya akkreditləşdirmə təşkilatının yaradılması
- Fransa akkreditləşdirmə təşkilatının yaradılması
- Avro-asiya akkreditləşdirmə təşkilatının yaradılması,
- Rusiya akkreditləşdirmə təşkilatının yaradılması

257 Avropa standartı nə zaman qəbul edilmiş hesab olunur?

- birliyə daxil olan ölkələrin – üzvlərin 100 faizdən çoxu səs vermiş olsun
- birliyə daxil olan ölkələrin – üzvlərin 60 faizdən çoxu səs vermiş olsun.
- birliyə daxil olan ölkələrin – üzvlərin 70 faizdən çoxu səs vermiş olsun
- birliyə daxil olan ölkələrin – üzvlərin 80 faizdən çoxu səs vermiş olsun
- birliyə daxil olan ölkələrin – üzvlərin 90 faizdən çoxu səs vermiş olsun

258 Avropa İttifaqı Direktivlərinə uyğunluq nə ilə təsdiqlənir?

- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və AFNOR nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və C E nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- könüllü apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və VDE nişanı ilə

259 Avropa normaların işlənilib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları geniş istifadə edilir?

- Beynəlxalq standartlar
- Rusyanın (QOST standartları)
- Panamerikan(KOPANT standartları)
- Cənub-Şərqi Asiya(ASEAN standartları)
- Malayziyanın(SİRİM standartları)

260 Regional standartlaşdırma üzrə əsas praktiki məsələlər hansı təşkilatlara həvalə edilmişdir?

- TİSİ təşkilatlarına.
- AİK və AATA təşkilatlarına.
- SİRİM təşkilatlarına.
- CEN və CENELEK təşkilatlarına.
- ASEAN təşkilatlarına.

261 İntegrasiya prosesləri inkişaf etmiş Qərbi Avropa ölkələrinin hansı ən iri olan regional birliklərində siyasi məqsəd daşıyırdı?

- ASEAN təşkilatlarında
- CENELEK təşkilatlarında
- CEN təşkilatlarında
- Avropa iqtisadi birliyində (AİB)
- DİN təşkilatlarında

262 İntegrasiya prosesləri inkişaf etmiş Qərbi Avropa ölkələrinin hansı ən iri olan regional birliklərində siyasi məqsəd daşıyırdı?

- Avropa azad ticarət assosiasiyasında (AATA)

- ASEAN təşkilatlarında
- CENELEK təşkilatlarında
- CEN təşkilatlarında
- DİN təşkilatlarında

263 Vahid daxili bazarmın formalaşması haqqında məsələ neçənci ildə həll olundu

- 31 dekabr 1993-cü ildə
- 31 dekabr 1994-cü ildə
- 31 dekabr 1995-ci ildə
- 31 dekabr 1996-cı ildə
- 31 dekabr 1992-ci ildə

264 Avropa normaların işlənilib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları geniş istifadə edilir?

- Beynəlxalq standartlar
- Rusyanın (QOST standartları)
- Panamerikan(KOPANT standartları)
- Cənub-Şərqi Asiya(ASEAN standartları)
- Malayziyanın(SİRİM standartları)

265 Regional standartlaşdırma üzrə əsas praktiki məsələlər hansı təşkilatlara həvalə edilmişdir?

- TİSİ təşkilatlarına.
- AİK və AATA təşkilatlarına.
- SİRİM təşkilatlarına.
- CEN və CENELEK təşkilatlarına
- ASEAN təşkilatlarına.

266 İnformasiya texnologiyaları sahəsində İnformasiya texnologiyalarının idarə edilməsi komitəsindən başqa daha kimlər işləyir?

- Sənaye nazirliyinin struktur bölməsi
- keyfiyyət üzrə məsləhət qrupları
- bir məqsədli ekspert qrupu
- iki məqsədli ekspert qrupu
- üç məqsədli ekspert qrupu

267 CEN/CENELEK-dən başqa, Avropa regionunda telekommunikasiyalar sahəsində standartlaşdırma ilə daha kimlər məşğul olur?

- keyfiyyət üzrə məsləhət komitəsi
- bütün beynəlxalq təşkilatlar və CEN/CENELEK
- Telekommunikasiya standartları üzrə Avropa institutu
- Sənaye nazirliyinin struktur bölməsi
- Avropa poçt və telefon-teleqraf əlaqəsi konfransı.

268 CENELEK komitəsinin ali orqanı hansıdır?

- İnzibati şura
- Texniki büro

- Elektron komponentləri üzrə komitə
- Sertifikatlaşdırma üzrə komitə
- Baş məclis

269 Baş məclisdə daha kimlər iştirak edirlər?

- AI və AATA-nın nümayəndələri
- TTBS-in nümayəndələri
- BQMT-nin nümayəndələri
- BMT AIK-in nümayəndələri
- FAO/ÜST-ün nümayəndələri

270 Baş məclis üzv-ölkələrin hər birinin milli təşkilatlarının nümayəndələrindən ibarət nəyi seçir?

- Texniki büronu
- İnzibati şurayı
- Elektron komponentləri üzrə komitəni
- Sertifikatlaşdırma üzrə komitəni
- BMT AIK-in nümayəndələrini

271 CECC-in ayrıca büdcəsi kimin hesabına formalaşır?

- vergilər hesabına
- avropa şurasının hesabına
- avropa iqtisadi komissiyasının hesabına
- ölkələrin - üzvlərin verdikləri üzvlük haqlarının hesabına
- inkişaf etməkdə olan ölkələrə yardım komitəsi hesabına

272 Proqram komitələri kimə hesabat verir?

- Texniki büroya
- İnzibati şuraya
- Elektron komponentləri üzrə komitəyə
- Sertifikatlaşdırma üzrə komitəyə
- Baş məclisə

273 CENELEK neçənci ildə yaradılmışdır?

- 1975-ci ildə
- 1971-ci ildə
- 1972-ci ildə
- 1973-ci ildə
- 1974-ci ildə

274 CENELEK –a üzv olan hansı ölkə BEK-in üzvü deyildir?

- Fransa
- Böyük Britaniya
- Almaniya
- Lüksemburq
- Niderland

275 CEN-in ali orqanı hansıdır?

- Baş məclisdir
- Proqram komitələri
- Sertifikatlaşdırma üzrə idarəedici komitə
- Texniki büro
- İnzibati Şuradır

276 Standartlaşdırma üzrə texniki işlər fəaliyyətləri kim tərəfindən yerinə yetirilir?

- İnzibati edilən texniki komitələr tərəfindən
- Texniki büro vasitəsilə koordinasiya edilən texniki komitələr tərəfindən
- Proqram texniki komitələr tərəfindən
- Sertifikatlaşdırma üzrə idarəedici texniki komitələr tərəfindən
- Texniki büro edilən texniki komitələr tərəfindən

277 Milli məhsul istehsalının illik tempini təxminən 5 faiz artırmağa, xidmət sahəsində qiymətləri 10...20 faiz aşağı salmağa, işsizlərin sayını 2...5 mln. nəfərə qədər azaltmaq üçün daxili bazarın yaradılması kimə xidmət edəcək?

- əməkdaşlıq edən 23 ölkənin əhəlisinə
- əməkdaşlıq edən 15 ölkənin əhəlisinə
- əməkdaşlıq edən 17 ölkənin əhəlisinə
- əməkdaşlıq edən 19 ölkənin əhəlisinə
- əməkdaşlıq edən 21 ölkənin əhəlisinə

278 Məhsulun işlənilib hazırlanma prosesi nədən ibarətdir?

- layihələndirmə, təcrübi nümunə, istehsalatdan
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
- texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmadan
- texniki ahəngdarlığından
- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasından

279 Avropa standartları təzələnməsi üçün kim məsuliyyət daşıyır?

- İnzibati Şura
- İdarəedici komitə
- Baş məclis
- Şura komitələri
- Baş büro

280 İnzibati Şuranın qərarına əsasən standartlaşdırma üzrə işlərin mövzularını seçmək hüququ neçə ölkəyə verilmişdir?

- 9
- 3
- 5
- 7
- 6

281 İnzibati Şuranın qərarına əsasən standartlaşdırma üzrə işlərin mövzularını seçmək hüququ hansı Avropa ölkələrinə verilmişdir?

- Avstriya, Belçika və Böyük Britaniya,
- Niderland, Norveç və Portuqaliya
- İspaniya, İtaliya və Lüksemburq
- Yunanıstan, Danimarka və İrlandiya
- Böyük Britaniya, Fransa və Almaniya

282 Dövlətlərarası şura tərəfindən daim fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qruplarının işinə kim rəhbərlik edir?

- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura
- MDB çərçivəsində standartlaşdırma və metrologiyanın təkmilləşdirilməsi üzrə orqan
- SovAsK könüllü sertifikatlaşdırma sistemi
- Standartlaşdırma və sertifikatlaşdırma üzrə Mərkəzi orqanlar
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr

283 CEN-in icraedici orqanı hansıdır?

- Şura komitələri
- İdarəedici komitə
- Texniki büro
- İnzibati Şuradır
- Baş məclisdir

284 Standartlaşdırma sahəsində siyasət kim tərəfindən təsdiq edilir?

- İdarəedici komitə
- Proqram komitələri tərəfindən
- Ali məclis tərəfindən
- İnzibati Şura tərəfindən
- Texniki büro tərəfindən

285 Standartlaşdırma sahəsində siyasət harada təyin edilir?

- İnzibati Şurada
- Proqram komitələrində
- İdarəedici komitə
- Baş məclisdə
- Texniki büroda

286 Böyük Britaniyada standartlaşdırma məsələləri neçənci ildə yaradılmışdır?

- 1902
- 1901
- 1905
- 1904
- 1903

287 Böyük Britaniyada standartlaşdırma məsələsinə hansı institut məşğul olur?

- Alman standartlar institutu
- Britan standartlar institutu
- Britan sertifikasiya institutu
- Yaponiya standartlar institutu
- Fransa standartlar institutu

288 BSI-nin əsas funksiyası nədir?

- bütün maraqlı tərəflər arasında bağlanmış ərizə əsasında standartların işlənilib hazırlanması üzrə fəaliyyəti koordinasiya etmək və sertifikatları təsdiq etmək
- bütün maraqlı tərəflər arasında bağlanmış saziş əsasında standartların işlənilib hazırlanması üzrə fəaliyyəti koordinasiya etmək və standartları təsdiq etmək
- bütün maraqlı tərəflər arasında ərizələrin işlənilib hazırlanması və təsdiq olunması
- bütün maraqlı tərəflər arasında bağlanmış saziş əsasında standartların işlənilib hazırlanması üzrə fəaliyyəti koordinasiya etmək və sertifikatları təsdiq etmək
- bütün maraqlı tərəflər arasında bağlanmış ərizə əsasında standartların işlənilib hazırlanması üzrə fəaliyyəti koordinasiya etmək və standartları təsdiq etmək

289 BSI-də nə qədər əməkdaş fəaliyyət göstərir?

- 1600-ə yaxın
- 1300-ə yaxın
- 1700-ə yaxın
- 1400-ə yaxın
- 1500-ə yaxın

290 Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi Böyük Britaniya tərəfindən yerinə yetirilir?

- 27 faizi
- 15 faizi
- 45 faizi
- 55 faizi
- 32 faizi

291 Ölkədə milli standartları kimlər işləyib hazırlayır?

- AFNOR-un əsas işçi orqanları olan texniki komitələr
- BSI-nin əsas işçi orqanları olan texniki komitələr
- BSS-nin əsas işçi orqanları olan texniki komitələr
- CENELEK-in işçi orqanları olan texniki komitələr
- CEN-in əsas işçi orqanları olan texniki komitələr

292 Texniki komitələrin miqdarı nə qədərdir

- 2,5 mindən çoxdur
- 3,5 mindən çoxdur
- 6,5 mindən çoxdur
- 5,5 mindən çoxdur
- 4,5 mindən çoxdur

293 Texniki komitələr öz fəaliyyətində hansı britan standartının layihəsini işləyib hazırlayır?



- Yaponiya standartlaşdırma sistemi
- Britan standartlaşdırma sistemi
- Alman standartlaşdırma sistemi
- Fransa standartlaşdırma sistemi
- Britan sertifikatlaşdırma sistemi

294 Standartlaşdırmanın təminatı və standartlar haqqında informasiyanın yayılması ilə hansı sahə məşğul olur?

- işçi sorğu xidməti
- mərkəzi sorğu xidməti
- baş sorğu xidməti
- şura sorğu xidməti
- milli sorğu xidməti

295 Mərkəzi sorğu xidməti hansı informasiya sisteminə malikdir?

- PERINORM
- Standardline
- İSO
- İSONET
- BSUS

296 Standardline sisteminin abonentlərinə neçə ölkə daxildir?

- 30-dan çox
- 20-dən çox
- 60-dan çox
- 50-dən çox
- 40- dan çox

297 BSİ Böyük Britaniyanı hansı təşkilatlarda təmsil edir?

- sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatlarda
- düzgün cavab yoxdur
- standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda
- standartlaşdırma üzrə milli təşkilatlarda
- sertifikatlaşdırma üzrə milli təşkilatlarda

298 Böyük Britaniyada ən tanınmış xidmət hansıdır?

- PERINORM
- düzgün cavab yoxdur
- CENELEK
- CEN
- BSUS

299 Neçənci ildə BSİ və BB hökuməti arasında qarşılıqlı anlaşılma haqqında memorandum imzalanmışdır?

- 1954
- 1951
- 1952

- 1953  
 1955

300 Neçənci ildə ISO-nun Şurası DAŞ-ı MDB ölkələrinin regional standartlaşdırma təşkilatı kimi tanıdı.

- 1995-ci ildə  
 1993-cü ildə  
 1992-ci ildə  
 1994-cü ildə  
 1996-cı ildə

301 MDB çərçivəsində sertifikatlaşdırma sahəsində nəyə görə çətinliklər mövcuddur?

- sənaye məhsullarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 istehsalatda kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 İstehlak mallarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 xidmətlərin kifayət qədər çox sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 əsas məhsul qruplarının və xidmətlərin kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə

302 Neçənci ildə Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası qəbul edildi?

- 1992-cu ildə  
 1988-cu ildə  
 1989-cu ildə  
 1990-cu ildə  
 1991-cu ildə

303 Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya MDB dövlətlərindən hansı təşkilatlar daxildir?

- xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən dövlətlərarası təşkilatların nümayəndələri  
 xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən regional təşkilatların nümayəndələri  
 xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən milli təşkilatların nümayəndələri  
 xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan və Şura tərəfindən qəbul edilən beynəlxalq təşkilatların nümayəndələri  
 xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan nümayəndələr

304 Sazişə qoşulmaq istəyən təşkilatlar nə etməlidirlər?

- DAŞ-ın katibliyini xəbərdar etməlidirlər  
 DAŞ-ın katibliyinə şifahi bildirməlidirlər  
 DAŞ-ın katibliyinə yazılı ərizə ilə müraciət etməlidirlər  
 DAŞ-ın katibliyindən soruşmalıdırlar  
 DAŞ-ın katibliyindən soruşmalıdırlar katibliyin ərizə formasını doldurməlidirlər

305 Nə zaman dövlətlərarası standartın layihəsinin qəbul edilməsindən imtina edilir?

- ona bütün maraqlı dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının hamısı səs verdikdə
- yekdil səs vermə olduqda
- standartın layihəsinin əleyhinə bir səsdən çox olmalı və səs verməni DAŞ-ın iclasına çıxarmaq haqqında təklif olunmalıdır
- səs vermə əlli faiz olduqda
- böyük əksəriyyəti səs verdikdə

306 Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma məsələləri üzrə saziş nə vaxt imzalanmışdır?

- 13 mart 1995-ci ildə
- 13 mart 1992-ci ildə
- 13 mart 1993-cü ildə
- 13 mart 1994-cü ildə
- 13 mart 1996-cı ildə

307 Şuranın fəaliyyətini təşkil etmək üçün hansı qurum yaradılmışdır?

- Avropa Birliyinə daxil olan dövlətlərin Dövlətlərarası Şurası (DAŞ).
- Xarici ölkələrin Dövlətlərarası Şurası (DAŞ).
- MDB-yə daxil olan dövlətlərin Şurası (DAŞ)
- MDB-yə daxil olan dövlətlərin Dövlətlərarası Şurası (DAŞ)
- Beynəlxəq təşkilatların Dövlətlərarası Şurası

308 Hansı sahədə standartların qəbul edilməsi DAŞ-ın səlahiyyətində deyil?

- turizm sahəsində
- daşınmaz əmlak sahəsində
- istehsal sahəsində
- istehlak sahəsində
- tikinti sahəsində

309 QOST 1.2-97 sənədinə əsasən daha hansı standartlar dövlətlərarası standart kimi qəbul edilə bilər?

- standartlaşdırma üzrə iştirakçı olan ölkələrin milli standartları
- standartlaşdırma üzrə Sazişin iştirakçısı olmayan MDB ölkələrinin milli standartları
- standartlaşdırma üzrə Sazişin iştirakçısı olan MDB ölkələrinin milli standartları
- standartlaşdırma üzrə iştirakçı olan bütün Reqional ölkələrin milli standartları
- standartlaşdırma üzrə Sazişin iştirakçısı olan Asiya ölkələrinin milli standartları

310 MDB çərçivəsində hansı dövlətlərarası normativ sənədlərin Siyahısı fəaliyyət göstərir?

- «Sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında saziş»
- Dövlətlərarası standartlaşdırma sistemi. Dövlətlərarası standartlar, dövlətlərarası standartlaşdırma üzrə qaydalar və tövsiyələr. İşlənmə, qəbul olunma, tətbiq edilmə, yeniləşmə və ləğv edilmə qaydaları»
- “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın prosedurqaydaları”
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın prosedurqaydaları”
- “Dövlətlərarası standartlaşdırma üzrə işlərin aparılma qaydaları. Əsas müddəalar”

311 Sənədlərin yarısından çoxunun işlənilib hazırlanması hansı ölkəyə tapşırılmışdır?

- MDB-yə daxil olan digər dövlətlərə
- Rusiya Federasiyasına
- xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan dövlətlərə tətbiq edilən təşkilatlara
- onun üçün məsuliyyət daşıyan dövlətlərə tətbiq edilən təşkilatlara
- Katibliyə

312 Mürəkkəb problem üzrə sənədin qəbul edilməsi tələb olunduğu hallarda həmin sənədin razılaşdırılmış mətnini hazırlamaq üçün Şura nə edir?

- apelyasiya komissiyası yaradır və onun işləmə qaydasını təyin edir
- mütəxəssis-ekspertlərdən ibarət işçi qrupu yaradır
- Saziş iştirakçılarının iclasında müzakirə edir
- Saziş iştirakçıları dövlətlərinin mütəxəssis-ekspertlərinə müraciət edir və onların işləmə qaydasını təyin edir
- Saziş iştirakçıları dövlətlərinin mütəxəssis-ekspertlərdən ibarət işçi qrupu yaradır və onun işləmə qaydasını təyin edir

313 MDB-də təşkilati məsələlər hansı dövlətlərə standartına uyğun olaraq həll edilir?

- “Standartlaşdırma və sertifikatlaşdırma üzrə Dövlətlərə Şuranın prosedur qaydaları”
- «Dövlətlərə standartlaşdırma sistemi. Dövlətlərə standartlar, dövlətlərə standartlaşdırma üzrə qaydalar və tövsiyələr. İşlənmə, qəbul olunma, tətbiq edilmə, yenilənmə və ləğv edilmə qaydaları»
- «Sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında saziş»
- )) “Dövlətlərə standartlaşdırma üzrə işlərin aparılma qaydaları. Əsas müddəalar”
- “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərə Şuranın prosedur qaydaları”

314 Tikinti sahəsində standartların qəbul edilməsi kimin səlahiyyətlərinə daxildir?

- Sənaye tikinti Nazirliyinin
- Tikintidə standartlaşdırma və texniki normalaşdırmanın
- texniki normalaşdırma üzrə dövlətlərə elmi-texniki komissiyasının
- Tikintidə dövlətlərə elmi-texniki komissiyasının
- Tikintidə standartlaşdırma və texniki normalaşdırma üzrə dövlətlərə elmi-texniki komissiyasının

315 Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərə Şuraya MDB dövlətlərindən hansı təşkilatlar daxildir?

- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə regional orqanların rəhbərləri
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə beynəlxalq orqanların rəhbərləri
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə dövlətlərə orqanların rəhbərləri
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə yaxın qərb dövlətləri
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanların rəhbərləri

316 Katiblik daxil olan ərizəni səs vermək üçün kimə göndərir?

- sessiya üzvlərinə
- bütün Şura üzvlərinə
- baş Məclisə
- Ali attestasiya komissiyasına
- iştirakçılara

317 . İşçi qrupu Katiblik vasitəsilə bütün layihənin mətnini və yazılı şəkildə sənədin qəbul edilməsi haqqında

özünün təklif və tövsiyələrini Şura üzvlərinə nə vaxt çatdırır?

- Şura iclasına 50 gün qalmış
- Şura iclasına 20 gün qalmış
- Şura iclasına 10 gün qalmış
- Şura iclasına 30 gün qalmış
- Şura iclasına 40 gün qalmış

318 Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma 13 mart 1992-ci ildə imzalanmış hansı sazişə uyğun olaraq həyata keçirilir?

- “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş”
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma haqqında saziş”
- “Standartlaşdırma və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş”
- “Standartlaşdırma və metrologiya sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında saziş”
- “Standartlaşdırma və sertifikatlaşdırma sahəsində saziş”

319 Dövlətlərarası şura tərəfindən daha nə qəbul edilmişdir?

- ölçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə.
- əməkdaşların siyahısını tərtib etmək haqqında Əsasnamə
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- personalın təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- şikayətlərə baxmaq haqqında Əsasnamə

320 Sertifikatlaşdırmadan keçmiş və sertifikatla təsdiq edilmiş malların üzərində dövlət standartı ilə müəyyən edilmiş:

- qablaşdırılma qaydası göstərməlidir
- son istifadə tarixi göstərməlidir
- saxlanma qaydası olmalıdır
- uyğunluq nişanı olmalıdır
- istehsal olunduğu ölkənin adı qeyd olunmalıdır

321 Fransada məhsulların və xidmətlərin sertifikatlaşdırılmasına neçənci ildən başlanmışdır?

- 1940-cı ildən
- 1936-cı ildən
- 1937-ci ildən
- 1938-ci ildən
- 1939-cu ildən

322 Almaniyanın Ümummilliy sertifikatlaşdırma sistem E –nədir?

- ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;
- DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə
- sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir;
- tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
- Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.

323 Almaniya da sertifikatlaşdırmanın hüquqi əsasını təşkil edən əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların marağının qorunması sahəsində nə mövcuddur?

- qanunlar
- direktivlər
- tövsiyələr
- göstərişlər
- layihələr

324 Fransada hansı orqan sınaq laboratoriyalarının və mərkəzlərinin səlahiyyətlərini təyin edir, onların akkreditləşdirilməsi, NF nişanının verilməsi və ləğvi üçün cavabdehlik daşıyır, sertifikatlaşdırma üzrə milli orqanların beynəlxalq təşkilatlarla əməkdaşlığını koordinasiya edir?

- DVGW
- C e
- AFNOR
- CNCE
- VDE

325 Qanunla sertifikatlaşdırmaya görə məsuliyyət kimə həvalə edilmişdir?

- Elektrotexniklər ittifaqı (UTE)
- Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
- Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR).
- Fransız xarici ticarət mərkəzi (CNCE)
- dövlət və sahə səviyyəsində orqanlar

326 AFNOR-dan başqa, könüllü akkreditləşdirəmə ilə daha hansı laboratoriya məşğul olur?

- sınaq üzrə milli laboratoriya(LNE)
- Milli Metrologiya Bürosu (BNM)
- sınaq laboratoriyaları
- dövlət, ictimai, şəxsi və firma laboratoriyaları
- Milli sınaq laboratoriyaları şəbəkəsi (RNE)

327 Avropa normalarının işlənilib hazırlanmasında hansı iştirakçı ölkələrin standartları geniş istifadə edilir?

- Malayziyanın(SİRİM)
- Panamerikan(KOPANT standartları)
- Cənub-Şərqi Asiya(ASEAN standartları)
- Rusyanın (QOST standartları)
- Fransanın (AFNOR) milli standartları

328 Avropa standartlaşdırılması üzrə işlərin neçə faizi Fransa tərəfindən yerinə yetirilir?

- 15 faizi
- 45 faizi
- 55 faizi
- 35faizi
- 25 faizi

329 Parisdə 1961-ci ilin mart ayında nə yaradılmışdır?

- Standartlaşdırma üzrə Avropa Komitəsi(CENELAK)
- Almanyanın DİN standartları komitələri
- beynəlxalq standartlar komitəsi
- Paris müqaviləsinin müddəaları
- Standartlaşdırma üzrə Avropa Komitəsi(CEN)

330 İqtisadi inteqrasiya məsələsinə neçənci ildə baxılmışdır?

- 1965-ci ilin mart ayında Parisdə keçirilən iclasda
- 1957-ci ilin mart ayında Londonda keçirilən iclasda
- 1959-cu ilin mart ayında Budapeştdə keçirilən iclasda
- 1961-ci ilin mart ayında Parisdə keçirilən iclasda
- 1963-cü ilin mart ayında Praqada keçirilən iclasda

331 AFNOR - a aşağıdakılardan hansılar aiddir?

- hamısı doğrudur
- standartlaşdırma üzrə fəaliyyətin təşkili
- standartlar üzrə daxil olmuş sifarişlərin təhlili
- milli standartların işlənilib hazırlanması
- standartların təbliğ edilməsi və satışı

332 AFNOR - a aşağıdakılardan hansılar aid deyil?

- beynəlxalq standartların hazırlanması
- standartlaşdırma üzrə fəaliyyətin təşkili
- standartlar üzrə daxil olmuş sifarişlərin təhlili
- milli standartların işlənilib hazırlanması
- standartların təbliğ edilməsi və satışı

333 AFNOR - a aşağıdakılardan hansılar aid deyil?

- standartların assosiyası
- standartlaşdırma üzrə fəaliyyətin təşkili
- standartlar üzrə daxil olmuş sifarişlərin təhlili
- milli standartların işlənilib hazırlanması
- standartların təbliğ edilməsi və satışı

334 AFNOR - a aşağıdakılardan hansılar aid deyil?

- beynəlxalq standartların hazırlanma
- standartlaşdırma üzrə fəaliyyətin təşkili
- standartlar üzrə daxil olmuş sifarişlərin təhlili
- milli standartların işlənilib hazırlanması
- standartların təbliğ edilməsi və satışı

335 AFNOR - a aşağıdakılardan hansılar aid deyil?milli standartların işlənilib hazırlanması

- standartların koordinasiyası

- standartlaşdırma üzrə fəaliyyətin təşkili
- standartlar üzrə daxil olmuş sifarişlərin təhlili
- standartların təbliğ edilməsi və satışı

336 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılardır?

- hamısı doğrudur
- könüllülük
- aşkarlıq
- konkretlik
- vəhdətlik və ziddiyyətsizlik

337 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılar aid deyil?

- aşkarlıq
- könüllülük
- konkretlik
- vəhdətlik və ziddiyyətsizlik
- üzvlük

338 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılar aid deyil?

- stiqaətlik
- könüllülük
- aşkarlıq
- konkretlik
- əhdətlik və ziddiyyətsizlik

339 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılar aid deyil?

- iqtisadilik
- könüllülük
- aşkarlıq
- konkretlik
- vəhdətlik və ziddiyyətsizlik

340 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılar aid deyil?

- qeyri üzvlük
- könüllülük
- aşkarlıq
- konkretlik
- vəhdətlik və ziddiyyətsizlik

341 Əsaslandırıcı standart DİN 820 standartlaşdırma üzrə milli alman təşkilatının fəaliyyət prinsipləri hansılar aid deyil?



- elektrilik
- könüllülük
- aşkarlıq
- konkretlilik
- vəhdətlik və ziddiyyətsizlik

342 DİN-in komitələri kimlərdir?

- işgüzar orqan
- baş orqan
- işçi orqan
- ümumi orqan
- texniki orqan

343 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- hamısı doğrudur
- tikinti
- elektrotexnika
- kimya sənayesi
- dəqiq mexanika

344 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- işçi heyət
- tikinti
- elektrotexnika
- kimya sənayesi
- dəqiq mexanika

345 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- kimya sənayesi
- tikinti
- texniki sənəyə
- dəqiq mexanika
- elektrotexnika

346 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- elektrotexnika
- dəqiq mexanika
- təşkilati heyət
- kimya sənayesi
- tikinti

347 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- kənd təsərrüfatı
- hamısı doğrudur
- foto və kinomatoqrafiya

- optika
- atom texnikası

348 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- maşınqayırma
- hamısı doğrudur
- aviasiya
- gəmiqayırma
- boyaq istehsalı

349 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- saat və zərgərlik işi
- hamısı doğrudur
- aviasiya
- kanalizasiya
- su təsərrüfatı

350 Almaniya milli standartlaşdırma ilə hansı sahələr əhatə olunmuşdur?

- hamısı doğrudur
- boyaq istehsalı
- idman və istirahət
- maşınqayırma
- elektrotexnika

351 İstehlak mallarının təhlükəsizliyi üzrə yapon assosiasiyası və Fransız milli sınaq laboratoriyası arasında bu laboratoriyada aparılmış sınaqların nəticələrinin Yaponiyada tanınması haqqında bağlanmış müqaviləyə əsasən sertifikatlaşdırılmış məhsul JIS uyğunluq nişanı ilə deyil, hansı nişan ilə nişanlanmalıdır?

- S nişanı ilə
- SB nişanı ilə
- AB nişanı ilə
- SG nişanı ilə
- SA nişanı ilə

352 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə nəyin yanında məsləhətçi orqandır?

- JISC –nin katibliyi yanında
- Xarici ticarət və sənaye nazirliyi yanında
- milli təşkilat yanında
- hökumət yanında
- Baş konfrans yanında

353 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə necə təşkilatdır?

- Xarici ticarət və sənaye nazirliyidir
- hökumət təşkilatıdır
- JISC –nin katibliyidir
- Baş konfransdır

milli təşkilatdır

354 Neçə ölkədən neçə müəssisəyə yapon uyğunluq nişanının xarici firmalar tərəfindən tətbiq edilməsinə icazə verilir?

- 23 ölkədən 250 müəssisə  
 17 ölkədən 100 müəssisə  
 25 ölkədən 300 müəssisə  
 19 ölkədən 150 müəssisə  
 21 ölkədən 200 müəssisə

355 JISC-nin fəaliyyəti kim tərəfindən maliyyələşdirilir?

- milli təşkilat tərəfindən  
 Xarici ticarət və sənaye nazirliyi tərəfindən  
 hökumət tərəfindən  
 Baş konfrans tərəfindən  
 JISC –nin katibliyi tərəfindən

356 Komitənin prezidenti və vitse-prezidenti kim tərəfindən seçilir?

- Baş konfrans tərəfindən  
 milli təşkilat tərəfindən  
 JISC –nin katibliyi tərəfindən  
 Xarici ticarət və sənaye nazirliyi tərəfindən  
 hökumət tərəfindən

357 Elm və texnikada idarənin standartlaşdırma şöbəsi nəyi yerinə yetirir?

- milli təşkilat rolunu  
 Baş konfrans rolunu  
 hökumət rolunu  
 JISC –nin katibliyi rolunu  
 Xarici ticarət və sənaye nazirliyi rolunu

358 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə hara tabedir?

- Elm və texnika idarəsinə.  
 hökumət idarəsinə  
 Xarici ticarət və sənaye nazirliyinə  
 milli təşkilata  
 JISC –nin katibliyinə

359 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə qısa olaraq necə adlanır?

- ISS  
 JISC  
 SIRIM  
 TISI  
 ASEAN

360 Hal-hazırda yapon mütəxəssisləri bu təşkilatlarda neçə işçi orqanların katibliyini aparırlar

- 40
- 42
- 43
- 44
- 45

361 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitə necə adlanır?

- Malaziya standartlar və sənaye tədqiqatları institutu
- Cənubi-Şərqi Asiya ölkələrinin beynəlxalq assosiasiyası
- standartlaşdırma üzrə Indoneziya Şurası
- Yapon sənaye standartları komitəsi
- Tailand sənaye standartları institutu

362 Yaponiyada standartlaşdırma məsələləri ilə məşğul olan komitənin əsası neçənci ildə qoyulmuşdur?

- 1941-ci ildə
- 1949-cu ildə
- 1943-cü ildə
- 1947-ci ildə
- 1945-ci ildə

363 Neçənci ildən yapon uyğunluq nişanının xarici firmalar tərəfindən tətbiq edilməsinə icazə verilir?

- 1981-ci ildən
- 1980-cı ildən
- 1984-cü ildən
- 1983-cü ildən
- 1982-ci ildən

364 Neçənci illərdən Yaponiya ISO və BEK təşkilatlarında təmsil olunur?

- 30-cu illərin əvvəllərindən
- 40-cı illərin əvvəllərindən
- 50-ci illərin əvvəllərindən
- 60-cı illərin əvvəllərindən
- 70-ci illərin əvvəllərindən

365 Yapon firmaları sifariş verdikdən sonra orta hesabla nə zaman sertifikat alır?

- 3 il sonra
- 3 ay sonra
- 6 ay sonra
- 12 ay sonra
- 2 il sonra

366 ABŞ-da standartlaşdırma məsələləri ilə kimlər məşğul olur?

- Doğru cavab yoxdur

- Amerika Milli Standartlar və Texnologiya İnstitutu
- Britaniya Milli Standartlar
- Amerika İnstitutu
- Amerika İqtisad İnstitutu

367 ABŞ-da standartlaşdırma nə zaman əsası qoyulub?

- 1905
- 1901
- 1902
- 1903
- 1904

368 Neçənci ilə qədər KOPANT-da Amerika milli standartlar institutu (ANSI) iştirak edirdi?

- 1979-cu ilə qədər
- 1975-ci ilə qədər
- 1976-cı ilə qədər
- 1977-ci ilə qədər
- 1978-ci ilə qədər

369 Neçənci ildən Panamerika standartlar komitəsi (KOPANT) fəaliyyət göstərir?

- 1961-ci ildən
- 1921-ci ildən
- 1931-ci ildən
- 1941-ci ildən
- 1951-ci ildən

370 Materialların sınaqları üzrə Amerika cəmiyyətinin direktorlar şurası nəyin əsasında vahid milli akkreditləşdirmə sisteminin yaradılması qərarına gəldi?

- Bütün cavablar doğrudur
- Şuraya daxil olan şikayətlər əsasında vəziyyətini öyrənib bu qərara gəldi
- Çoxsaylı sifarişlər əsasında vəziyyətini öyrənib bu qərara gəldi
- Ölkədə akkreditləşdirmənin vəziyyətini öyrənib bu qərara gəldi
- İnsanları yeni iş yerləri ilə təmin etmək üçün vəziyyətini öyrənib bu qərara gəldi

371 ABŞ-da federal hökumət tərəfindən təsdiq edilən neçə əsas kateqoriyalı sertifikatlaşdırma proqramları fəaliyyət göstərir?

- 4
- 5
- 1
- 2
- 3

372 ABŞ-da sınaq laboratoriyalarının akkreditləşmə sistemlərinin arasında ən nüfuzluları hansılardır?

- Heç biri
- Standartlaşdırma üzrə Fransa assosiasiyası

- Ümumdünya ticarət təşkilatı
- Texniki yoxlama təşkilatı
- Laboratoriyaların akkreditləşməsi üzrə Amerika assosiasiyası sistemi(AALA) və Laboratoriyaların milli könüllü akkreditləşdirmə proqramı (NULAP)

373 Materialların sınaqları üzrə Amerika cəmiyyətinin direktorlar şurası nəyin əsasında vahid milli akkreditləşdirmə sisteminin yaradılması qərarına gəldi?

- Bütün cavablar doğrudur
- Şuraya daxil olan şikayətlər əsasında
- Çoxsaylı sifarişlər əsasında
- Ölkədə akkreditləşdirmənin vəziyyətini öyrənib bu qərara gəldi
- İnsanları yeni iş yerləri ilə təmin etmək üçün

374 . ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- hamısı doğrudur
- standartlaşdırma üzrə idarəedici şura
- standartların yenidən baxılması üzrə şura
- nəzarət və akkreditləşdirmə üzrə şura
- sertifikatlaşdırma üzrə komitə

375 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- standartlaşdırma üzrə idarəedici şura
- sertifikatlaşdırma üzrə icraedici şura
- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

376 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- standartların yenidən baxılması üzrə şura
- sertifikatlaşdırma üzrə icraedici şura
- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

377 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- nəzarət və akkreditləşdirmə üzrə şura
- sertifikatlaşdırma üzrə icraedici şura
- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

378 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- sertifikatlaşdırma üzrə komitə
- sertifikatlaşdırma üzrə icraedici şura

- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

379 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- beynəlxalq standartlaşdırma üzrə məsləhət komitəsi
- sertifikatlaşdırma üzrə icraedici şura
- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

380 ABŞ-da Komitələr institunun müxtəlif sahələr üzrə koordinasiya edən təşkilatlar hansılardır?

- doğru cavab yoxdur
- ABŞ-ın İSO və BEK təşkilatlarının fəaliyyətində iştirakı üzrə milli komitə
- sertifikatlaşdırma üzrə icraedici şura
- standartlaşdırma üzrə icraedici şura
- sertifikatlaşdırma üzrə idarəedici şura

381 1985-ci ilə qədər sertifikatlaşdırma məsələsi ilə hansı komitə məşğul olurdu?

- AFNOR
- BEK
- İSO
- STAKO
- SERTİKO

382 KASKO komitəsinin işində neçə ölkə iştirak edir?

- 70
- 30
- 40
- 50
- 60

383 KASKO komitəsinin işində neçə ölkə müşahidəçi kimi iştirak edirlər?

- 60
- 20
- 30
- 40
- 50

384 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçılarının metodlarının öyrənilməsi
- məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarının öyrənilməsi
- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması metodlarının öyrənilməsi

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması metodlarının öyrənilməsi

385 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- sınaqlar, müfəttiş nəzarəti və məhsulların, proseslərin, xidmətlərin sertifikatlaşdırılması üzrə rəhbərliyin işlənilib hazırlanması
- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının, sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq

386 396. Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının, sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılması
- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi

387 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının, sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

388 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- milli və regional keyfiyyət sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə köməklik göstərmək
- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının, sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq

389 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqamətidir?

- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- sınaqlar, nəzarət, sertifikatlaşdırma üçün beynəlxalq standartlardan istifadə olunmasına köməklik göstərmək
- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq



- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılmaq

390 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- milli və regional keyfiyyət sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə köməklik göstərmək
- sınaqlar, nəzarət, sertifikatlaşdırma üçün beynəlxalq standartlardan istifadə olunmasına köməklik göstərmək
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması haqqında məlumatlandırmaq

391 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- sınaqlar, nəzarət, sertifikatlaşdırma üçün beynəlxalq standartlardan istifadə olunmasına köməklik göstərmək
- milli və regional keyfiyyət sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə köməklik göstərmək
- sertifikatlaşdırma məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətlərinin hüquqi işləri haqqında işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

392 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaqlar, nəzarət, sertifikatlaşdırma üçün beynəlxalq standartlardan istifadə olunmasına köməklik göstərmək
- milli və regional keyfiyyət sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə köməklik göstərmək
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanıtılmaq
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

393 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaqlar, nəzarət, sertifikatlaşdırma üçün beynəlxalq standartlardan istifadə olunmasına köməklik göstərmək
- milli və regional keyfiyyət sistemlərinin qarşılıqlı tanınmasına və qəbul edilməsinə köməklik göstərmək
- ixrac edilən ölkənin sertifikatı, məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatın metodlarının öyrənilməsi
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

394 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- materialların sınağı üzrə istehlak malların işlənilib hazırlanması
- məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarının öyrənilməsi
- sınaqlar,müfəttiş nəzarəti və məhsulların,proseslərin ,xidmətlərin sertifikatlaşdırılması üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

395 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- sertifikatlaşdırma üzrə normativ sənədlərin fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarının öyrənilməsi

- sınaqlar,müfəttiş nəzarəti və məhsulların,proseslərin ,xidmətlərin sertifikatlaşdırılması üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

396 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- məhsulların qiymətləndirilməsi üzrə bir neçə sənədlərin işlənilib hazırlanması
- məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarının öyrənilməsi
- sınaqlar,müfəttiş nəzarəti və məhsulların,proseslərin ,xidmətlərin sertifikatlaşdırılması üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

397 Aşağıdakılardan hansı KASKO-nun əsas fəaliyyət istiqaməti deyildir?

- geniş istehlak malların təhlükəsizliyi üzrə komissiyaların keçirilməsi
- məhsulların və keyfiyyətin təmin edilməsi sistemlərinin müxtəlif ölkələrdə qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi metodlarının öyrənilməsi
- sınaqlar,müfəttiş nəzarəti və məhsulların,proseslərin ,xidmətlərin sertifikatlaşdırılması üzrə rəhbərliyin işlənilib hazırlanması
- sınaq laboratoriyalarının fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması
- sertifikatlaşdırma üzrə orqanların fəaliyyəti və qiymətləndirilməsi üzrə rəhbərliyin işlənilib hazırlanması

398 Elektrotexniki məmulatların beynəlxalq sertifikatlaşdırma sisteminin (BEKES) yaradılması ideyası nə zaman meydana çıxmışdır?

- 1929-ci ildə
- 1925-ci ildə
- 1926-ci ildə
- 1927-ci ildə
- 1928-ci ildə

399 Elektrotexniki məmulatlara hansılar aiddir?

- inşaat materialları
- bəzək aksesuarları
- gön dəri məmulatları
- ipək məmulatları
- məişət elektrik avadanlıqları

400 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- məişətdə istifadə edilən elektron və elektrotexniki məmulatlar
- inşaat materialları
- gön dəri məmulatları
- ipək məmulatları
- bəzək aksesuarları

401 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- inşaat materialları

- şəbəkə elektron aparatları
- gön dəri məmulatları
- ipək məmulatları
- bəzək aksesuarları

402 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- inşaat materialları
- mebel
- gön dəri məmulatları
- işıqlandırıcı texniki mallar
- bəzək aksesuarları

403 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- inşaat materialları
- bəzək aksesuarları
- gön dəri məmulatları
- mebel
- tibbi aparatlar

404 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- elektron-hesablayıcı texnika
- inşaat materialları
- gön dəri məmulatları
- mebel
- bəzək aksesuarları

405 Elektrotexniki məmulatlara aşağıdakılardan hansı aiddir?

- inşaat materialları
- müəssisə və ofislərin elektrik avadanlıqları
- gön dəri məmulatları
- mebel
- bəzək aksesuarları

406 Neçə kateqoriyada üzvlük forması var?

- 5
- 1
- 2
- 3
- 4

407 CB Sxeminə daxil olmaq üçün ölkə nə edir?

- amnisiya verir
- əmr verir
- sərəncam verir
- sifariş verir

etiraz verir

408 İştirakçı-ölkələrin əksəriyyətinin standartlarında BEK standartlarından müəyyən qədər meyllənmələr olduğuna görə sertifikatla nə əlavə edilir?

- sınaqların nəticələri  
 sınaqların protokolu  
 ölçmələrin nəticələri  
 keyfiyyət göstəriciləri haqqında məlumatlar  
 ölçü avadanlıqlarının siyahısı

409 CB Sxemində yoxlamadan əvvəlki neçə il müddətində ən azı 10 sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparılmalıdır?

- 5  
 1  
 2  
 3  
 4

410 CB Sxemində yoxlamadan əvvəlki 2 il müddətində ən azı neçə sifariş üzrə BEK standartına uyğunluq sertifikatlaşdırılması aparılmalıdır?

- 7  
 5  
 15  
 12  
 10

411 Nəzarət sınaqları üzrə bütün xərcləri kim ödəyir?

- namizəd  
 ekspert  
 istehlakçı  
 istehsalçı  
 satıcı

412 Elektrotexniki məmulatların beynəlxalq sertifikatlaşdırma sisteminin məqsədi nədir?

- ekspertlərin köməyi ilə istehsalatı attestasiyadan keçirmək  
 istehsalçılara beynəlxalq ticarətdə köməklik göstərmək  
 adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqlarının beynəlxalq ticarət yolu ilə realizə olunmasına köməklik göstərmək  
 elektrotexnika üzrə mütəxəssislər hazırlamaq  
 sertifikatlaşdırma üzrə mütəxəssislər hazırlamaq

413 Elektrik avadanlıqlarının satışında texniki maneələrin aradan qaldırılmasının əsas üsulu nədir?

- iştirakçı ölkələrdə reqlamentləşdirmənin nəticələrinin qarşılıqlı tanınması  
 iştirakçı ölkələrdə akkreditləşdirmənin qarşılıqlı tanınması  
 iştirakçı ölkələrdə identifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması

- iştirakçı ölkələrdə sınaqların və sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması
- iştirakçı ölkələrdə standartlaşdırmanın qarşılıqlı tanınması

414 Elektrik avadanlıqlarının satışında texniki maneələrin aradan qaldırılmasına BEKES sertifikatlaşdırma sistemində nə kömək edir?

- EB Sxemi
- CD Sxemi
- AB Sxemi
- )DB Sxemi
- CB Sxemi

415 CB Sxeminin üzvü ancaq kimlər ola bilər?

- CEN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- İSO sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- BEKES sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- BEK sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- AFNOR sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi

416 CB Sxemi elektrik avadanlıqlarının milli sertifikatlaşdırma sistemlərində təhlükəsizlik standartlarına uyğunluğa aparılmış sınaqlarının nəticələrinin qarşılıqlı tanınması üzrə nədir?

- CENELEC sisteminin prosedurudur
- DİN sisteminin prosedurudur
- BEKES sisteminin prosedurudur
- BEK sisteminin prosedurudur
- CEN sisteminin prosedurudur

417 CB Sxeminin üzvü kim ola bilər?

- AFNOR sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- İSO sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- DİN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- CEN sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi
- BEKES sertifikatlaşdırma sistemində iştirak edən ölkənin nümayəndəsi

418 CB sertifikatın almaq üçün neçə alternativ prosedur var?

- 6
- 4
- 3
- 5
- 2

419 Sertifikatın alınması üçün əlavə şərtə görə sifarişdə hökmən nə olmalıdır?

- mündəricat
- istehsalçının istəkləri
- istehsalçının ticarət markası
- layihə

sınaq nəticələri

420 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilib?

- milli akkreditləşdirilmə sistemlərinin qarşılıqlı tanınması  
 doğru cavab yoxdur  
 xarici laboratoriyaların tanınması  
 akkreditləşdirilmə üzrə sənədlərin nəşr edilməsi  
 beynəlxalq akkreditləşdirilmə üzrə sənədlərin yığılması

421 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilib?

- doğru cavab yoxdur  
 hökumətlərəsə səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması  
 beynəlxalq akkreditləşdirilmə üzrə sənədlərin yığılması  
 xarici laboratoriyaların tanınması  
 akkreditləşdirilmə üzrə sənədlərin nəşr edilməsi

422 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilib?

- beynəlxalq akkreditləşdirilmə üzrə sənədlərin yığılması  
 akkreditləşdirilmə üzrə sənədlərin nəşr edilməsi  
 xarici laboratoriyaların tanınması  
 doğru cavab yoxdur  
 qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq (regional) sertifikatlaşdırılma sistemlərində iştirak etmək (BEKES sistemi)

423 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilib?

- doğru cavab yoxdur  
 qarşılıqlı anlaşılma haqqında memorandum  
 beynəlxalq akkreditləşdirilmə üzrə sənədlərin yığılması  
 xarici laboratoriyaların tanınması  
 akkreditləşdirilmə üzrə sənədlərin nəşr edilməsi

424 İLAK-in ekspertləri neçə tip saziş bağlanmasını təyin etmişlər?

- 6  
 4  
 2  
 3  
 5

425 İLAK və BMT AİK-in birgə qarşılıqlı tanınması üzrə beynəlxalq sazişin imzalanmasını neçə qrupa bölürlər?

- 4

- 5
- 1
- 2
- 3

426 İLAK-ın neçə işçi orqanı var?İLAK-ın neçə işçi orqanı var?

- 3
- 8
- 9
- 7
- 5

427 İLAK-ın təşəbbüsü ilə neçə İSO/BEK rəhbərlik materialları hazırlanmışdır?

- 6
- 3
- 5
- 4
- 2

428 Avropada akkreditləşmə üzrə neçə regional təşkilat fəaliyyət göstərir?

- 2
- 1
- 5
- 6
- 4

429 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qarşılıqlı anlaşılma haqqında memorandum
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- beynəlxalq akkreditləşdirilmə üzrə sənədlərin yığılması

430 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qarşılıqlı anlaşılma haqqında memorandum
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- əsas fəaliyyət istiqaməti üzrə metodların yaradılması

431 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- geniş informasiya işlərinin qarşılıqlı tanınması

- qarşılıqlı anlaşılma haqqında memorandum
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması

432 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- beynəlxalq təşkilatların qarşılıqlı tanınması
- qarşılıqlı anlaşılma haqqında memorandum
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması

433 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- gərgin analitik metodların işlənilib hazırlanması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması

434 İLAK-ın akkreditləşdirmə sistemi üçün işləyib hazırladığı materiallar harada dərc olunmuşdur?

- İLAK-ın Rəhbəredici sənədində
- sınaqların və məmulatların təsnifatında
- İLAK-ın Sorğu kitabında
- Beynəlxalq təşkilatının nəşr etdiyi «Keyfiyyət menecmenti» jurnalında
- Beynəlxalq təşkilatının nəşr etdiyi «Metrologiya» jurnalında

435 BEKES akkreditləşdirmə sistemi nədir? BEKES akkreditləşdirmə sistemi nədir?

- elektron komponentlərin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
- materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir
- Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat
- Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası
- Ümumdünya ticarət təşkilatı

436 Avropada akkreditləşmə üzrə regional təşkilatlar hansıdır?

- BMT və AİK
- BEKES və BQMT
- ISO və BEK
- İLAK və BMT AİK
- EAC və EAL

437 .EAC və EAL-ın fəaliyyəti hansı standartlara uyğundur?

- ISO 8402
- ISO 14000



- ISO 9000
- AZS 003-96
- EN 45000

438 İLAK-in sınaq laboratoriyalarının akkreditləşməsi üzrə orqanlar səviyyəsində sazişin bağlanmasına aşağıdakılardan hansı aiddir?

- Sınaqların nəticələrinin tanınması haqqında laboratoriyanın tanınması
- Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- Qeyri hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- Qarşılıqlı anlaşılma haqqında memorandum
- Hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

439 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- xüsusi informasiyadan əlavə işlərin yerinə yetirilməsi
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması
- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum

440 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- sorğu kitabında dərc olunmuş nümunələri hazırlamaq
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

441 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- məmulatların təsnifatının işləyib hazırlamaq
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

442 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- BEK sisteminin şərtlərinin qarşılıqlı tanınması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

443 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- əlavə işlərin yerinə yetirilməsi
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

444 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- çoxtərəfli sazişlərin bağlanması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

445 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- İLAK fəaliyyəti haqqında materialların hazırlanması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

446 İLAK və BMT AİK-in sonrakı birgə işi qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərə aid olan qruplar hansı variantda düzgün göstərilməyib?

- qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış beynəlxalq sertifikatlaşdırma sistemlərində iştirak etmək
- qarşılıqlı anlaşılma haqqında memorandum
- tövsiyələr sisteminin qarşılıqlı tanınması
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- hökumətlərarası səviyyədə sınaqların nəticələrinin qarşılıqlı tanınması

447 Interwoollabs sistemi nədir?

- materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir
- Ümumdünya ticarət təşkilatı
- elektron komponentlərin sınağı ilə məşğul olan laboratoriyaları akkreditləşdirir
- Yağlar, toxumlar və piylər üzrə assosiasiyalar federasiyası
- Yun toxuculuq məmulatları üzrə beynəlxalq təşkilat

448 Geniş informasiya işlərindən başqa İLAK nə işləyib hazırlayır?

- qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr
- Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınmasını
- qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsini
- Üçüncü tərəfin xarici laboratoriyaları tanınması haqqında sazişi
- akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi

449 Geniş informasiya işlərindən başqa İLAK nə işləyib hazırlayır?

- sınaqların və məmulatların təsnifatını
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər
- qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsini
- Üçüncü tərəfin xarici laboratoriyaları tanınması haqqında sazişi
- akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsini

450 İLAK-ın vacib məsələlərindən biri nədir?

- Üçüncü tərəfin xarici laboratoriyaları tanınması haqqında sazişi
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələbləri
- Sınaqların nəticələrinin qarşılıqlı tanınması üçün laboratoriyaların akkreditləşdirmə kriterlərinin və akkreditləşdirmə prosedurlarının ahəngdarlığının zəruriliyi
- akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi
- sınaqların və məmulatların təsnifatı

451 İLAK-ın sınaq laboratoriyalarının akkreditləşməsi üzrə orqanlar səviyyəsində sazişlərin bağlanması aşağıdakılardan hansı aid deyil?

- İki ölkənin akkreditləşdirmə üzrə orqanlarının qarşılıqlı tanınması haqqında saziş
- Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması
- Maraqlı tərəflərin hər hansı istehsalat və ticarət təşkilatların tərəfindən xarici laboratoriyaların tanınması haqqında saziş
- Üçüncü tərəfin xarici laboratoriyaları tanınması haqqında saziş
- Sınaqların nəticələrinin tanınması haqqında laboratoriyalar arasında saziş

452 . Sınaqların nəticələrinin tanınması tövsiyələri nə vaxt hazırlanmışdır

- 80-ci illərdə
- 85-ci illərdə
- 90-cı illərdə
- 70-ci illərdə
- 75-ci illərdə

453 İLAK nə zaman çağırıldı?

- 1980
- 1977
- 1965
- 1973
- 1984

454 1977-ci ildə ilk dəfə olaraq nə çağırıldı?

- yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir(Interwoollabs)
- sistem materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir (Lloyd Registri)
- sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfrans İLAK (Interantional Laboratory Accreditation Conference)
- elektron komponentlərinin sınaqları ilə məşğul olan laboratoriyaları akkreditləşdirir, sağrı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ sınaqları aparır (BEKES)
- Sistem beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişləri ilə verilmiş əmtəə mallarının analitik tədqiqatlarını həyata keçirən laboratoriyaların attestasiyasını aparır(FOSFA International)

455 International Laboratory Accreditation Conference nə deməkdir?

- AIK
- BEKES
- ÜTT
- İLAK
- EAL

456 Ümumdünya ticarət təşkilatı nədir?

- ÜTT
- AIK
- İLAK
- EAL
- BEKES

457 İLAK nə deməkdir?

- beynəlxalq forum
- milli təşkilat
- beynəlxalq təşkilat
- uyğunluq nişanı
- milli orqan

458 İLAK -ın məqsədi nə idi?

- qarşılıqlı tanınma haqqında sazişlərin bağlanması üzrə tövsiyələr
- Milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınmaq
- qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirmək
- Üçüncü tərəfin xarici laboratoriyaları tanıması haqqında saziş
- akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsini həyata keçirmək

459 İLAK-ın fəaliyyəti AI-da hansı standartın qəbul olunmasına şərait yaratdı?

- ISO 14000
- AZS 003-96
- ISO 8402
- EN 45000
- ISO 9000

460 Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Kənd təsərrüfatı üzrə komitə hansı tövsiyələri işləyib hazırlayır?

- lazımi sınaq bazasının olmasını
- milli standartların ahəngdarlığını
- aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını

461 Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Meşəçilik komitəsi hansı tövsiyələri işləyib hazırlayır?

- milli standartların ahəngdarlığını
- aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını
- lazımi sınaq bazasının olmasını

462 Standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyət məsələləri ilə BMT AIK-də Nəqliyyat üzrə komitə hansı tövsiyələri işləyib hazırlayır?

- meşə mallarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə
- aqrar sənaye məhsullarının sertifikatlaşdırılması
- milli standartların ahəngdarlığını
- lazımi sınaq bazasının olmasını
- nəqliyyat vasitələrinin sertifikatlaşdırılması qaydalarını

463 BMT AIK-də yol nəqliyyat vasitələrinin köməkçi avadanlıqlarının sertifikatlaşdırma sisteminin yaradılması nə vaxta təsadüf edir?

- 50-ci illərin ortalarına
- 20-ci illərin ortalarına
- 30-cu illərin ortalarına
- 40-cı illərin ortalarına
- 60-cı illərin ortalarına

464 Yüklə və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq saziş neçənci ildə Cenevrədə imzalandı?

- 1955-ci ildə
- 1957-ci ildə
- 1958-ci ildə
- 1956-cı ildə
- 1954-cü ildə

465 Tövsiyələrdə nə qeyd edilir? Tövsiyələrdə nə qeyd edilir?

- sınaqların və məmulatların təsnifatı yaradılmalıdır
- milli ölçmələr sistemləri beynəlxalq vahidlər sistemi və ölçmələr sistemi ilə uzlaşmalıdır
- qarşılıqlı tanınma üzrə beynəlxalq sazişlərin daha dəqiq sinifləşdirilməsi təmin edilməlidir
- milli akkreditləşdirmə sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq sazişlərə tələblər qoyulmalıdır
- akkreditləşdirmə prosedurunun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi keçirilməlidir

466 Yüklə və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq saziş nəyi nəzərdə tutur?

- vahid texniki şərtlərin istifadəsini
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
- vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydalarının qəbul olunmasını
- vahid texniki tələblərin istifadəsini

467 Yük və minik avtomobillərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində Beynəlxalq Sazişin əsas normativ sənədi nədir?

- CENELEK Qaydalarıdır
- İSO/BEK Qaydalarıdır
- BMT AIK Qaydalarıdır
- CE Qaydalarıdır
- BEKES Qaydalarıdır

468 BMT AIK Qaydaları kim tərəfindən işlənilib hazırlanır?

- BEK-in standartları tərəfindən
- Beynəlxalq saziş tərəfindən
- BEKES-in ekspertlər qrupu tərəfindən
- AIK-nin Nəqliyyat üzrə komitəsinin ekspertlər qrupu tərəfindən
- ISO-nun Yol nəqliyyatı üzrə texniki komitəsi tərəfindən

469 Hər bir tərəf bütün qaydaları və ya onların bir hissəsini bu və ya digər qaydanın istifadəsinin qurtarma müddətinə nə qədər qalmış müəyyən olunmuş prosedur üzrə BMT AIK-i xəbərdar edir?

- beş il
- bir ay
- altı ay
- bir il
- üç il

470 Omoloqasiyanın vahid qaydaları AIK-in ekspertləri tərəfindən maraqlı ölkələrin nümayəndələrinin iştirakı ilə işlənilib hazırlanmış nəyi nəzərdə tutur?

- vahid texniki şərtlərin istifadəsini
- vahid texniki tələblərin istifadəsini.
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını
- nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini

471 BEK-in standartları nə hazırlamışdır?

- vahid texniki şərtlərin istifadəsini
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlar
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
- nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
- Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması sertifikatlaşdırma üzrə orqanlar tərəfindən aparılır

472 Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar nəyə əsasən yaradılır?

- 1958-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır
- BMT AIK-nın qəbul olunmuş qaydalarına müvafiq olaraq yaradılır
- BMT AIK-nın qəbul olunmuş qaydalarına müvafiq texniki xidmət təşkilatları yaradılır
- 1955-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır

- 1965-ci il Cenevrə sazişinə uyğun olaraq yaradılır

473 Hər bir iştirakçı ölkədə nəqliyyat vasitələrinin sertifikatlaşdırılması üzrə orqanlar harada qeydiyyatda alınrlar?

- heç birində  
 BMT-də  
 AİK-da  
 İSO-da  
 BEK-də

474 Sertifikatı İnzibati orqan verir və bu sənədin nüsxələri hara göndərilir?

- Nəzarət üzrə koordinasiya komitəsini  
 patent sisteminə  
 standartlaşdırma komitəsinə  
 milli sertifikatlaşdırma sisteminə  
 bu qaydaları tətbiq edən iştirakçı ölkələrə

475 Sertifikatı kim verir?

- İnzibati orqan  
 nəzarət komitəsi  
 standartlaşdırma komitəsi  
 patent komitəsi  
 Koordinasiya komitəsi

476 Sazişə əlavə kimi qəbul edilən nədir?

- CENELEK Qaydalarıdır  
 İSO/BEK Qaydalarıdır  
 CC Qaydalarıdır  
 BMT AİK Qaydaları  
 BEKES Qaydalarıdır

477 «Sınaqların nəticələrinin tanınması» tövsiyələri hansı təşkilatla birlikdə hazırlanmışdır?

- elektron komponentlərinin sınaqları ilə məşğul olan laboratoriyaları akkreditləşdirir, sınağı aparılan komponentdən asılı olaraq elektriki, mexaniki və digər növ sınaqları aparır (BEKES)  
 sistem materialların sınaqları üzrə laboratoriyaları attestasiyadan keçirir (Lloyd Registri)  
 Sistem beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişləri ilə verilmiş əmtəə mallarının analitik tədqiqatlarını həyata keçirən laboratoriyaların attestasiyasını aparır (FOSFA International)  
 yunları bütün dünya üçün ümumi olan kriterlərə uyğunluğa yoxlayan laboratoriyaları akkreditləşdirir (Interwoollabs)  
 Sınaq laboratoriyalarının akkreditləşdirilməsi üzrə beynəlxalq konfransla (ILAK)

478 Tövsiyələrdə nə qeyd edilir?

- milli akkreditləşdirmə sistemi ISO/BEK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır  
 milli akkreditləşdirmə sistemi BMT AİK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır

- milli akkreditləşdirmə sistemi BEKES Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
- milli akkreditləşdirmə sistemi CENELEK Rəhbərliyinin laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır
- milli akkreditləşdirmə sistemi CE Qaydaları laborator attestasiyası üzrə müvafiq müddəalarına əsaslanmalıdır

479 AIK -in sertifikatlaşdırma üzrə ən vacib nailiyyəti 1988-ci ildə hansı Tövsiyələrinin qəbul edilməsi hesab olunur?

- «Sertifikatlaşdırma üzrə beynəlxalq sazişlərin işlənib hazırlanması və bağlanmasına köməklik».
- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
- «Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiq edilməsi haqqında bildiriş»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»

480 Tövsiyələrə əsasən AIK üzvləri ölkələrinin hökumətləri nə etməlidirlər?

- ixrac edilən məhsulun təhlükəsizliyini təmin etməlidirlər
- qüvvədə olan qanunvericiliyə müvafiq hüquqi status verməlidirlər
- sertifikatlaşdırma sınaqları istənilən ölkənin akkreditləşdirilmiş laboratoriyasında aparılmalıdır
- sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması haqqında ikitərəfli və çoxtərəfli sazişlərin bağlanmasına köməklik göstərməlidirlər
- ölkəyə gətirilən məhsulların təhlükəsizliyini təsdiqləməlidirlər

481 BMT AIK -sı qarşılıqlı inama nail olmağa kömək edən əsas hansı tədbirləri hazırlamışdır?

- bütün variantlar doğrudur
- milli sertifikatlaşdırma sistemlərini,
- personalın peşə hazırlığı haqqında informasiyanı
- milli sertifikatlaşdırma sistemlərinin texniki imkanlarını
- texniki və inzibati əməkdaşlığı inkişaf etdirmələrini

482 Sazişə qoşulmuş ölkələr AIK Qaydalarını nə vaxt istifadə edirlər?

- vahid texniki şərtlərin istifadəsinə zamanı
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrinə görə
- vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydaları qəbul olunduqda
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarında
- yol nəqliyyat vasitələrinin sertifikatlaşdırma sınaqları zamanı

483 Konkret qaydaya uyğunluq sertifikatı necə adlanır?

- «Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiq edilməsi haqqında bildiriş»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- «Sertifikatlaşdırma üzrə beynəlxalq sazişlərin işlənib hazırlanması və bağlanmasına köməklik».
- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»

484 ISO-nun Yol nəqliyyatı üzrə texniki komitəsi nə işləyib hazırlamışdır?

- vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasının vahid qaydalarının qəbul olunmasını



- vahid texniki tələblərin istifadəsini
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlar
- nəqliyyat vasitələrinin işıqlandırıcı avadanlıqlarına texniki tələbləri və onların sınaq metodlarını müəyyənləşdirir
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini

485 Texniki xidmət təşkilatları BMT-də qeydiyyatdan keçdiyi zaman nə alırlar?

- ölkənin BEKES sazişinə qoşulma növbəsini göstərən nömrə
- ölkənin ISO/BEK Rəhbərliyinin növbəsini göstərən nömrə
- ölkənin CE Qaydalarının nömrəsini
- ölkənin Cenevrə sazişinə qoşulma növbəsini göstərən nömrə
- ölkənin BMT AIK Rəhbərliyinin laborator attestasiyası növbəsini göstərən nömrə

486 Sertifikat müəssisəyə nə verir?

- məhsulu R uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu E uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu J uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu C uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu D uyğunluq nişanı ilə nişanlamaq hüququ.

487 Inzibati orqan həmçinin hansı funksiyanı yerinə yetirir?

- vahid texniki tələblərin istifadəsini
- vahid omoloqasiya qaydalarının və mexaniki nəqliyyat vasitələrinin avadanlıqlarının və hissələrinin omoloqasiyasının qarşılıqlı tanınmasını
- nəqliyyat vasitəsinin tipinin omoloqasiyasının nəticələrini
- nəqliyyat vasitəsinin omoloqasiyadan keçmiş tipə uyğunluğuna nəzarəti
- müxtəlif növ avtomobil avadanlıqlarına 200-dən çox standartlarını

488 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası nəyi təyin etdi?

- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
- Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini
- standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsinə hökumətin köməklik göstərməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini

489 AIK-in üzvləri olan ölkələrdən başqa, onun işində müşahidəçi və ya məsləhətçi kimi BMT-nin üzvü olan istənilən ölkə iştirak edə bilərmi?

- istəməirlər
- edə bilməz
- edə bilər
- etməli deyil
- məşvərətçi səsle iştirak etməlidir

490 BMT AIK-in standartlaşdırma sahəsində başlıca vəzifəsi nədən ibarətdir ?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
- xalqların həyat səviyyəsini yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdən
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan

491 AIK-in növbədən kənar 45-ci sessiyasında Standartlaşdırma sahəsində nə yaradıldı?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri
- siyasət məsələləri üzrə işçi qrupu
- standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksi
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- elmi-texniki əməkdaşlığa köməklik etməyi

492 Neçənci ildə Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu yaradıldı?

- 1992-ci ildə
- 1988-ci ildə
- 1989-cu ildə
- 1990-cı ildə
- 1991-ci ildə

493 AIK-in İşçi qrupunun standartlaşdırma üzrə hazırladığı başlıca istiqamətlər kimlərə aiddir?

- mahiyyətcə dünyanın bütün ölkələrinə aiddir
- ABŞ-na aiddir
- MDB dövlətlərinə aiddir
- Yaxın Şərq ölkələrinə aiddir
- Avropa Surasma aiddir

494 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- siyasət məsələləri üzrə işçi qrupu
- standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksi
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- elmi-texniki əməkdaşlığa köməklik etməyi

495 Siyahıda standartlaşdırılması nəzərdə tutulan neçə bölmə göstərilmişdir?

- 15
- 3
- 6
- 9
- 12

496 AIK nəyi təvsiyə edir? AIK nəyi təvsiyə edir?

- İctimai birliklər səviyyəsində işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- standartların milli və beynəlxalq səviyyələrdə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- Milli səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi

- Beynəlxalq səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi
- Regional səviyyədə işlənməsi üzrə fəaliyyəti koordinasiya etməyi

497 Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsi üçün tədbir görmələri hansı səviyyədə təklif olunur?

- Milli səviyyədə
- Beynəlxalq səviyyədə
- Regional səviyyədə
- İctimai birliklər səviyyəsində
- Dövlət səviyyəsində

498 Hökumətlərə beynəlxalq standartlaşdırma üzrə fəaliyyətdə müəyyən prinsiplərə riayət edilməsinə hansı tədbirlər aiddir?

- standartın işlənməsinə başlamamışdan əvvəl verilmiş sahədə mövcud standartlar üzrə zəruri informasiyanın toplanması və təhlili, mümkün qədər yeni standartların yaradılması zamanı beynəlxalq səviyyədə regional səviyyəyə doğru hərəkət etmək prinsipi
- səhiyyə xidmətinin inkişafı, xəstəliyin profilaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydaları
- məhsulun tərkibi, əlavələr, çirkəndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə

499 Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə İşçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə hansı orqanlar məşğul olmur?

- İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
- Kənd təsərrüfatı komitəsi (kənd təsərrüfatı məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması)
- Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),
- Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər),
- nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya

500 BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) neçənci ildə yaradılmışdır?

- 1960-cı ildə
- 1940-cı ildə
- 1945-ci ildə
- 1950-ci ildə
- 1955-ci ildə

501 Onun üzvləri neçə dövlətdir?

- 180-a yaxın
- 140-a yaxın
- 150-yə yaxın
- 160-a yaxın
- 170-ə yaxın

502 FAO təşkilatı 1945-ci ildə nə kimi yaradılmışdır?

- BMT-nin dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- İSO-nun dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- BEK-in dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- ÜST-ün dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi
- «Kodeks Alimentaris»-in dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi

503 Ümumdünya səhiyyə təşkilatı (ÜST) neçənci ildə yaradılmışdır?

- 1950-ci ildə
- 1942-ci ildə
- 1944-cü ildə
- 1946-cı ildə
- 1948-ci ildə

504 Ümumdünya səhiyyə təşkilatı (ÜST) kimin təşəbbüsü ilə yaradılmışdır?

- xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan
- BMT-nin İqtisadi və sosial şurasının təşəbbüsü ilə
- bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdan
- müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdən

505 ÜST-in üzvləri neçə dövlətdir? ÜST-in üzvləri neçə dövlətdir?

- 150-dən çox
- 140-dan çox
- 180-dən çox
- 170-dən çox
- 160-dan çox

506 ÜST təşkilatı FAO ilə birlikdə hansı komissiyasının xətti ilə bilavasitə standartlaşdırma ilə məşğul olur?

- standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
- sağlamlıq və ətraf mühitin mühafizəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər
- «Kodeks Alimentaris»
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi
- FAO komitələri tərəfindən qəbul edilmiş tövsiyələrə əsaslanır

507 FAO və ÜST tərəfindən yaradılmış «Kodeks Alimentaris» komissiyası nə üçün təşkil edilmişdir?

- beynəlxalq standartların siyahısı, tövsiyə xarakterli əsasnamələr, həmçinin yeyinti məhsullarının qidalılıq keyfiyyəti və gigiyenası, mikrobioloji normalar, əmtəə görünüşü, etiketləşdirilməsi və s. üzrə tövsiyələri
- standartların layihələrinin hazırlanması üzrə işləri koordinasiya etməkdir
- heyvanların kəsilməsinə qədər və ondan sonra yoxlama qaydaları toplusu, gigiyenik qaydalar, təzə, konservləşdirilmiş və dondurulmuş məhsulların, həmçinin natural mineral suların saxlanma qaydalarını.
- məhsulun tərkibi, əlavələr, çirkləndiricilər, mineral gübrə qalıqları, gigiyena, nümunələrin götürülməsi, analizi, etiketləşdirmə
- ərzaq mallarına beynəlxalq standartların yaradılması üzrə birgə proqramın həyata keçirilməsi

508 BMT-nin İqtisadi və sosial şurası 1951-ci ildə nə haqqında qərar qəbul etdi?

- standartlaşdırma üzrə AIK-in Siyahısına görə başlıca istiqamətlərdə standartlaşdırmanın həyata keçirilməsinə hökumətin köməklik göstərməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması haqqında
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətləri haqqında
- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını
- Standartlaşdırma üzrə işlərin hökumət səviyyəsində koordinasiyası üçün orqanın və ya vəzifəli şəxsin təyin edilməsini

509 1970-ci ildən fəaliyyət göstərən və AIK-in köməkçi orqanı olan Standartlaşdırma sahəsində siyasət üçün hökumətlərin məsul vəzifəli şəxslərinin iclasının əvəzedicisi hansı qrupdur?

- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması üzrə işçi qrupu
- elmi-texniki əməkdaşlığa köməklik üzrə işçi qrupu
- Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu
- Sertifikatlaşdırma sahəsində siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətləri üzrə işçi qrupu

510 İşçi qrupu tərəfindən qəbul edilmiş sənədlər içərisində ən əhəmiyyətli hansıdır?

- elmi-texniki əməkdaşlığa köməklik göstərməkdir
- hökumətlərə standartlaşdırma sahəsində siyasət haqqında Təvsiyələr kompleksidir
- Ümumdünya səhiyyə təşkilatı (ÜST) ilə birgə yeyinti məhsullarına beynəlxalq standartlar yaratmaqdır
- müharibədə zərərçəkmiş ölkələrə yardım etməkdir
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasıdır

511 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- siyasət məsələləri üzrə işçi qrupu
- səhiyyə və təhlükəsizliyin təmin edilməsini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini

512 Təvsiyələr kompleksi standartlaşdırmanın ən başlıca istiqamətləri və məsələləri olan nəyi təyin edir?

- siyasət məsələləri üzrə işçi qrupu
- hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini
- AIK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılmasını
- BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini
- ahəngdarlaşdırılmamış normativ sənədlərə görə beynəlxalq ticarətdə yaranmış texniki maneələrin aradan qaldırılmasını

513 Standartlaşdırma sahəsində siyasət məsələləri üzrə İşçi qrupu ilə yanaşı Standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət problemləri ilə daha hansı orqanlar məşğul olur?

- Ticarətin inkişafı üzrə komitə (ticarət sənədlərinin standartlaşdırılması)
- İctimai birliklərin regional səviyyəyə doğru hərəkəti
- Meşə təsərrüfatı komitəsi (meşə əmtəə mallarının standartlaşdırılması, keyfiyyətinə nəzarət və sertifikatlaşdırılması),
- Yaşayış məntəqələri üzrə komitə (inşaat məhsullarının vahid keyfiyyət normalarının qəbul edilməsi haqqında sazişlər)

- nəqliyyat vasitələrinin omoloqasiyası üzrə BMT AIK-in Qaydalarını işləyib hazırlayan Nəqliyyat üzrə komissiya

#### 514 Baş məclisə kimlər daxil olur?

- ANTANTA çərçivəsində olan ölkələr  
 AIK və AATA birliklərinə daxil olan ölkələr  
 AIB çərçivəsində olan ölkələr  
 İSO çərçivəsində olan ölkələr  
 BEK çərçivəsində olan ölkələr

#### 515 Standartlaşdırma üzrə Avropa qapalı təşkilat olubhansı ölkələri özündə birləşdirir?

- ANTANTA çərçivəsində olan ölkələri  
 AIK və AATA birliklərinə daxil olan Qərbi Avropa ölkələrini  
 AIB çərçivəsində olan ölkələri  
 İSO çərçivəsində olan ölkələri  
 BEK çərçivəsində olan ölkələri

#### 516 Baş məclisə hansı birlikdən neçə nümayəndə daxil olur?

- İSO çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə  
 AIK və AATA birliklərinə daxil olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə  
 AIB çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə  
 BEK çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə  
 ANTANTA çərçivəsində olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlarının hər birindən ancaq bir nümayəndə

#### 517 Standartlaşdırma üzrə texniki işlər fəaliyyətləri kim tərəfindən yerinə yetirilir?

- Sertifikatlaşdırma üzrə idarəedici komitə  
 Texniki büro vasitəsilə koordinasiya edilən texniki komitələr tərəfindən  
 Proqram komitələri  
 İnzibati Şuradır  
 Texniki büro

#### 518 AIK və AATA özlərinin regional standartlaşdırılmasının perspektivini nədə görürlər?

- əsasən neft və qaz kəmərlərinə, aviasiya avadanlıqlarına, tikinti materiallarına, gəmiqayırmaya, santexnika işlərinə, neft məhsullarına, soyuduculara, yuyucu tozlara, ümumtexniki məmulatlara və normalara və s. avropa standartları işləyib hazırlamaqla bağlıdır  
 beynəlxalq standartlara əsaslanır və ilk növbədə milli standartların BEK-in beynəlxalq qaydaları ilə uzlaşdırılmasına yönəldilmişdir.  
 Qərbi Avropa ölkələrinin inteqrasiya proseslərinin inkişafına müsbət təsir etməkdə, bu ölkələrin qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin genişlənməsində, daxili bazarı ABŞ və Yaponiyanın monopolist təzyiqindən qorumaqda vacib vasitə kimi görürlər  
 mövcud beynəlxalq və ya progressiv milli standartların təhlili əsasında avropa standartlarının yaradılmasını sürətləndirməkdən və CEN-də səmərəli və tez istifadə edilə bilən informasiyanı toplamaqdan ibarətdir  
 öz işlərində beynəlxalq standartları əsas götürürlər, regional təşkilatlarla əlaqə saxlayırlar, öz işlərində digərtexniki komitələrin apardıqları işlərin nəticələrini nəzərə alırlar

#### 519 Baş məclisdə daha kimlər iştirak edirlər?

- AI və AATA-nın nümayəndələri
- TTBS-in nümayəndələri
- BQMT-nin nümayəndələri
- BMT AIK-in nümayəndələri
- FAO/ÜST-ün nümayəndələri

520 Neçənci ildə Avropa İttifaqında sertifikatlaşdırma keçirildi?

- 1888
- 1988
- 1890
- 1999
- 1989

521 Avropa İttifaqında sertifikatlaşdırma harada keçirilib?

- Fransa
- Amerika
- Britaniya
- Almaniya
- Brüssel

522 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərini təyin edir?

- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- hamısı doğrudur
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi

523 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- malın tələblərinə uyğunluğun qiymətləndirilməsi

524 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- insanların sağlamlığının təmin edilməsi
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi

525 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- Avropada ticarətin inkişafı

- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi

526 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- malın tələblərinə uyğunluğunun təsdiqi
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi

527 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- yüksək keyfiyyətə nail olmaq
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi

528 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- malın tələblərini yerinə yetitmək
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi

529 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- 4500 seriyalı Avropa normalarına uyğunluq
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı

530 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- Avropa Birliyinin sertifikatlaşdırılması üzrə qaydalara əməl etmək
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi

531 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti



532 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- keyfiyyət sahəsində məhsulun qaydalarına əməl etmək
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı

533 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- rəqabət davamlılığını artırmaq
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi

534 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid deyil?

- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- əməyin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi

535 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid olanlar hansılardır?

- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması
- daxili və xarici bazarlarda avropa firmalarının rəqabət qabiliyyətlərinin yüksəldilməsi
- malın tələblərini yerinə yetirmək
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti
- malın tələblərinə uyğunluğunun təsdiqi

536 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid olanlar hansılardır?

- malın tələblərinə uyğunluğunun təsdiqi
- vahid bazarın texniki əsasını təmin edən infrastrukturunun inkişafı
- malın tələblərini yerinə yetirmək
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti
- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması

537 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid olanlar hansılardır?

- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması
- malın tələblərinə uyğunluğunun təsdiqi
- mal göndərənlərin və istehlakçıların əlaqələrinin möhkəmləndirilməsi
- malın tələblərini yerinə yetirmək
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti

538 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid olanlar hansılardır?

- malın tələblərinə uyğunluğunun təsdiqi

- əməyin keyfiyyətinin və səmərəliliyini yüksəldilməsi
- malın tələblərini yerinə yetirmək
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti
- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması

539 Aşağıdakılardan hansıları AB keyfiyyət sahəsində siyasətin əsas məqsədlərinə aid olanlar hansılardır?

- malın tələblərinə uyğunluğunun təsdiqi
- Avropanın sənaye potensialının artırılması
- malın tələblərini yerinə yetirmək
- sertifikatlaşdırma sahəsində siyasətin keyfiyyəti
- malın əsas tələblərə uyğunluğunun məcburi aparılması

540 Sertifikat müəssisəyə nə verir?

- məhsulu R uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu E uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu J uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu C uyğunluq nişanı ilə nişanlamaq hüququ.
- məhsulu D uyğunluq nişanı ilə nişanlamaq hüququ.

541 SSAT-a neçə Avropa ölkələrinin uyğunluğun qiymətləndirilməsi üzrə milli komitələri və sertifikatlaşdırma və sınaqlarla məşğul olan təşkilatlar daxildir

- 20
- 12
- 14
- 16
- 18

542 1985-ci ildə texniki ahəngdarlıq haqqında AB şurasının direktivi qəbul edildi. Burada əsas nə müəyyənləşdirildi?

- normalar və standartlar
- tələblər və standartlar
- tələblər
- normalar
- normalar və tələblər

543 AB-nin yeni konsepsiyası üzrə Direktivləri nəyi təyin edir?

- məmulatın «EC» tipini təsdiqləyən sertifikatda yazılmış tələblərini
- onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
- məhsulun verilmiş tipə uyğunluğunu
- uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını.
- ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadəsini

544 Modul C – nədir?

- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
- «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»

- «Tipik nümunənin yoxlanması»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»

545 Modul D – nədir? tətbiq olunduqda, modul C-də istehsalçı üçün müəyyənləşdirilmiş vəzifələrdən başqa, istehsal müəssisəsində keyfiyyət sisteminin yaradılması və AB nəzarət xidməti tərəfindən ona nəzarət edilməsi nəzərdə tutulur

- düzgün cavab yoxdur
- «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- «Tipik nümunənin yoxlanması»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»

546 Modul E – nədir?

- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
- «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- «Tipik nümunənin yoxlanması»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»

547 Modul F – nədir?

- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
- «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- «Tipik nümunənin yoxlanması»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»

548 Modul A – nədir?

- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
- «Uyğunluq haqqında istehsalçının deklarasiyası»
- «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi»

549 Modul G – nədir? Modul G – nədir? Modul G – nədir?

- məhsulun verilmiş tipə uyğunluğunu
- onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
- onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almamış nümunəyə tam uyğundur
- uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını
- ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadə olunur

550 Modul H – nədir?

- «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»

- «Uyğunluq haqqında istehsalçının deklarasiyası»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»

551 Modul C – tətbiq olunduqda istehsalçı nəyi bəyan edir?

- məmulatın «EC» tipini təsdiqləyən sertifikatda yazılmış tələblərini
- onun göstərdiyi əmtəə malları «EC» sertifikatı almış nümunəyə tam uyğundur
- məhsulun verilmiş tipə uyğunluğunu
- uyğunluğun (modulun) təsdiq edilməsi üsullarını
- ayrıca məmulatı və ya kiçik seriyalı məmulatları yoxlamaq üçün istifadəsini

552 Modul A-ya aiddir:

- səlahiyyətli orqan tərəfindən yoxlanma
- layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi
- AB yoxlaması
- uyğunluq haqqında istehsalçının deklarasiyası
- tipik nümunənin yoxlanması

553 Modul C-yə aiddir:

- layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının bəyannaməsi
- məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası
- AB yoxlaması
- tipik nümunənin yoxlanması
- səlahiyyətli orqan tərəfindən yoxlanma

554 Məhsulun işlənib hazırlanma prosesi nədən ibarətdir?

- texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmadan
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasından
- layihələndirmə, təcrübi nümunə, istehsalatdan
- texniki ahəngdarlıqdan

555 Məhsula nəzarət növləri nədən ibarətdir?

- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfdən
- layihələndirmə, təcrübi nümunə, istehsalatdan;
- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması və s
- texniki ahəngdarlıqdan
- texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma

556 Məhsula nəzarətəddici orqan nədən ibarətdir?

- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması və s
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəf
- texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma
- texniki ahəngdarlıqdan
- layihələndirmə, təcrübi nümunə, istehsalatdan

557 Neçənci ildə Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası qəbul edildi?

- 1992-cu ildə
- 1988-cu ildə
- 1989-cu ildə
- 1990-cu ildə
- 1991-cu ildə

558 Məmulatın istehsal mərhələsi üçün hansı dörd modul təklif olunur?

- C, D, E, F
- A,B,C,D
- A,B,C,D E
- G,H,I,J
- E,F,G,H

559 Brüsseldə sertifikatlaşdırma və sınaq məsələləri üzrə Qərbi Avropa ölkələrinin simpoziumu neçənci ildə keçirildi?

- 1990
- 1986
- 1992
- 1994
- 1988

560 Texniki ahəngdarlıq haqqında Avropa Birliyi (AB) Şurasının direktivi neçənci ildə qəbul edildi?

- 1983
- 1987
- 1988
- 1985
- 1984

561 Avropa Birliyində uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların uyğunlaşdırılmasının Qlobal Konsepsiyası neçənci ildə qəbul edildi?

- 1986
- 1987
- 1988
- 1989
- 1990

562 Konkret modulu seçmək hüququ kimə verilmişdir?

- Sifarişçiyə
- İş rəhbərinə
- İstehsalçıya
- Layihə rəhbərinə
- İstehlakçıya

563 Nə zaman sifarişçiyə EC tipli sertifikat verilir?

- sınaqların mənfi nəticələri zamanı
- sınaqların müsbət nəticələri zamanı
- qəbul zamanı
- sınaqlarda şübhə olmadığı zaman
- sınaqlarda şübhə olduğu zaman

564 Sifarişçi səlahiyyətli orqana aşağıdakı sənədlərdən hansını təqdim etmir?

- Layihənin konsepsiyasını
- Tam və ya qismən istifadə olunan standartların siyahısı
- İşçilərin siyahısını
- Hesablamaların və ekspertizanın nəticələrini
- Sınaqların protokollarını

565 Simpoziumun materialları əsasında Avropa Birliyi Komissiyası nəyə kompleks yanaşma məsələsi üzrə qətnamə hazırladı?

- texniki ahəngdarlığa
- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanmasında
- layihələndirmə, təcrübi nümunə, istehsalatda
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəfə
- texniki şərtlərə, sınaqlara və sertifikatlaşdırmaya

566 Layihələndirmə mərhələsində modul B-də nə təklif olunur?

- «Səlahiyyətli orqan tərəfindən yoxlanma (variant 1)»
- «Tipik nümunənin yoxlanması»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 1)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 2)»
- «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası (variant 3)»

567 Məhsula nəzarətədi orqan nədən ibarətdir?

- sənədlərin yoxlanması, təcrübi nümunənin sınağı, keyfiyyət sisteminin yoxlanması və s
- istehsalçı, müstəqil təşkilat, üçüncü tərəf
- texniki şərtlər, sınaqlar və sertifikatlaşdırma
- layihələndirmə, təcrübi nümunə, istehsalatdan
- texniki ahəngdarlıqdan

568 Avropa İttifaqı Direktivlərinə uyğunluq nə ilə təsdiqlənir?

- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və AFNOR nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və CE nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- könüllü apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və VDE nişanı ilə

569 MDB-də sertifikatlaşdırma üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd neçənci ildə imzalanmış Sazişdir?

- 1888  
 1992  
 1892  
 1999  
 1989

570 MDB ölkələrində sertifikatlaşdırma üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı neçənci ildə razılaşdırılmış Sazişdə öz əksini tapmışdır?

- 1995  
 1994  
 1991  
 1992  
 1993

571 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarıdır?

- hamısı doğrudur  
 təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması  
 qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması  
 saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi  
 sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

572 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması C) saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla  
 xidmətlərdən istifadə edilməsi  
 saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi  
 sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ  
 təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması

573 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması  
 standartların verilməsi  
 qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması  
 saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi  
 sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

574 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması  
 standartların qarşılıqlı tanınması

- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

575 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- hüquq və vəzifələrdən istifadə edilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

576 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- sertifikatlar üzrə beynəlxalq sazişin verilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

577 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- qoyulmuş prosedurlardan istifadə olunması

578 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- Sazişlərin bağlanması
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

579 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- MDB üzrə beynəlxalq sertifikatların tanınması



- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

580 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- sertifikatların tanınması
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

581 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- akkreditləşmiş sənədlərin verilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

582 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- milli sertifikatların verilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

583 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- dövlətlərarası sertifikatların tanınması
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

584 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddələrinə aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- Sazişlərin bağlanması

- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

585 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- MDB ölkələrin razılaşdırılması
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ
- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması

586 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- milli standartların verilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

587 Aşağıdakılardan hansıları MDB sazişlərinin əsas müddəalarına aid deyil?

- təsdiq olunmuş siyahıya uyğun və məcburi sertifikatlaşdırmadan keçməli olan məhsulların və xidmətlərin sınaq protokollarının,sertifikatlarının və uyğunluq nişanların qarşılıqlı tanınması
- MDB xidmətlərdən istifadə edilməsi
- qoyulmuş prosedurlara riayət edilməsi şərti ilə milli sertifikatlaşdırma sistemlərinin və onlar tərəfindən verilmiş sertifikatların qarşılıqlı tanınması
- saziş iştirakçıları dövlətlərin ekspertlərinin rəyləri nəzərə alınmaqla standartlaşdırma,sertifikatlaşdırma və metrologiya üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanların akkreditləşdirilməsi
- sertifikatlaşdırılmış məhsullara müfəttiş nəzarətinin həyata keçirilməsinə Saziş iştirakçıları dövlətləri hüququ

588 MDB-də sertifikatlaşdırma üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd Saziş neçənci ildə imzalanmışdır?

- 1991-ci ildə
- 1992-ci ildə
- 1993-cü ildə
- 1994-cü ildə
- 1995-ci ildə

589 MDB-də sertifikatlaşdırma üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd Saziş neçənci ildə imzalanmışdır?

- 1991-ci ildə
- 1992-ci ildə
- 1993-cü ildə

- 1994-cü ildə
- 1995-ci ildə

590 MDB-də sertifikatlaşdırma üzrə Sazişə əsasən nə nəzərdə tutulmuşdur?

- ixrac edən ölkənin sertifikatı
- qüvvədə olan qanunvericiliyə müvafiq hüquqi status
- sertifikatlaşdırma sınaqları istənilən ölkənin akkreditləşdirilmiş laboratoriyasında aparıla bilər.
- ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsula sertifikat vermiş orqanın məsuliyyəti

591 Dövlətlərarası şura tərəfindən qəbul olunmuş qərarlar içərisində bütün iştirakçı – ölkələr üçün ən əhəmiyyətli hansıdır?

- Avropa akkreditləşdirmə təşkilatının yaradılması
- Almaniya akkreditləşdirmə təşkilatının yaradılması
- Fransa akkreditləşdirmə təşkilatının yaradılması
- Avro-asiya akkreditləşdirmə təşkilatının yaradılması
- Rusiya akkreditləşdirmə təşkilatının yaradılması

592 MDB ölkələri içərisində hansı ölkənin milli sertifikatlaşdırma sistemi beynəlxalq qaydalara daha çox uyğunlaşdırılıb?

- Fransa
- MDB ölkələri içərisində hansı ölkənin milli sertifikatlaşdırma sistemi beynəlxalq qaydalara daha çox uyğunlaşdırılıb?
- Almaniya
- Rusiya
- Yaponiya
- Avropa

593 Dövlətlərarası şura tərəfindən daim fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qruplarının işinə kim rəhbərlik edir?

- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr
- Standartlaşdırma və sertifikatlaşdırma üzrə Mərkəzi orqanlar
- SovAsK könüllü sertifikatlaşdırma sistemi
- MDB çərçivəsində standartlaşdırma və metrologiyanın təkmilləşdirilməsi üzrə orqan

594 Məhsulların təhlükəsizliyini təmin etmək məqsədilə hansı qanun onların sertifikatlaşdırılmasını nəzərdə tutur?

- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- «Standartlaşdırma haqqında»
- «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»
- «Birja mallarının sertifikatlaşdırılması»

595 Sazişi imzalamış ölkələr öz aralarında hansı razılığa gəlmişlər?

- sertifikatlaşdırma üzrə orqanlar akkreditləşdirilsin
- qarşılıqlı göndərilən məhsulların könüllü sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydası razılaşdırılsın
- qarşılıqlı göndərilən məhsulların məcburi sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydasını razılaşdırsınlar
- təhlükəsizlik qaydaları təsdiqlənsin
- sınaqların hər bir növünün keyfiyyəti təmin edilsin

## 596 SovAsK (BB)-nın üzvləri kimlər

- MDB dövlətlərinin təşkilatları
- MDB dövlətlərinin istehsalçıları
- MDB dövlətlərinin bütün mülkiyyət formalı müəssisə və təşkilatları
- MDB dövlətlərinin bütün istehlakçıları
- MDB dövlətlərinin müəssisələri

## 597 Sertifikatlaşdırmanın vacib istiqaməti nədir?

- qarşılıqlı göndərilən məhsulların təhlükəsizliyinin təmin edilməsi
- şikayətlərə baxmaq
- əməkdaşların siyahısını tərtib etmək
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi
- personalın təhlükəsizliyinin təmin edilməsi

## 598 Dövlətlərarası şura tərəfindən daha nə qəbul edilmişdir?

- şikayətlərə baxmaq haqqında Əsasnamə
- ölçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə.
- əməkdaşların siyahısını tərtib etmək haqqında Əsasnamə
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- personalın təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə

## 599 Sertifikatlaşdırmanın MDB ölkələrində inkişafı üçün atılan progressiv addım nədən ibarətdir?

- sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi

## 600 Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara və digər hüquqi aktlara uyğun olaraq təşkil edilir və aparılır?

- «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- «Baytarlıq haqqında»
- «Yanğın təhlükəsizliyi haqqında»
- bütün variantlar doğrudur

601 MDB-də «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında» qanun nəyi müəyyən edir?

- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmağı
- laboratoriyanın təşkilatı sxemini
- sertifikatlaşdırma iştirakçıların hüquqlarını, vəzifələrini və məsuliyyətlərini
- məhsulun istehsalçı tərəfindən bəyan edilmiş keyfiyyət göstəricilərinin təsdiqlənməsini
- insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarəti

602 Rusiyada yaradılmışdır aksioner cəmiyyəti kimi «Birja mallarının sertifikatlaşdırılması» sistemini yaratmaqda məqsəd nədir?

- sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmaması
- sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə
- eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımaması
- ticarətdə iştirak edən malların sifarişçinin təklif etdiyi normativ sənədin tələblərinə uyğunluğunu təsdiq etmək

603 Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara əsasən təşkil edilir və aparılır?

- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- Baytarlıq haqqında»
- bütün variantlar doğrudur
- «Standartlaşdırma haqqında»
- «Məhsulun və xidmətin sertifikatlaşdırılması haqqında»

604 MDB ölkələrində ikitərəfli sazişlərin bağlanmasından başlamaq haqqında qərarın qəbul olunmasına səbəb nədir?

- bu ölkələrin eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımamasına görə
- sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmadıqlarına görə
- ikitərəfli sazişlərin daha çox əlverişli olmasına görə
- sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə

605 Aşağıdakılardan hansının məqsədi elektrotexnika üzrə mütəxəssislər yox, adi istehlakçılar tərəfindən istismar edilən elektrik avadanlıqlarının beynəlxalq ticarət yolu ilə realizə olunmasına köməklik göstərməkdən ibarətdir?

- DIN
- BEKES
- STAKO
- KASKO
- İSO

606 Neçə kateqoriyada üzvlük forması var?

- 5
- 1
- 2
- 3
- 4

607 Sertifikatın alınması üçün əlavə şərtə görə sifarişdə hökmən nə olmalıdır?

- mündəricat
- istehsalçının istəkləri
- istehsalçının ticarət markası
- sınaq nəticələri
- layihə

608 Sertifikatın alınması üçün əlavə şərtə görə sifarişdə hökmən nə olmalıdır?

- mündəricat
- sınaq nəticələri
- istehsalçının istəkləri
- istehsalçının firma nişanı
- layihə

609 Uyğunluq nişanı nədən ibarətdir?

- dövlət sertifikatlaşdırma sistemində qəbul edilmiş milli nişandan
- sertifikatlaşdırma sistemində qəbul edilmiş kommersiya nişanından
- dövlət sertifikatlaşdırma sistemində qəbul edilmiş kommersiya nişanından
- sahibkarların qəbul etdikləri nişandan
- dövlət sertifikatlaşdırma sistemində sahibkarların qəbul etdikləri nişandan

610 Səsvərmənin müddəti nə qədər müəyyən edilmişdir?

- üç ay
- bir həftə
- on gün
- bir ay
- iki ay

611 Müsbət qərar nə zaman qəbul edilir?

- Şura üzvlərinin hamısı səs versin
- Şura üzvlərinin yarısından azı səs versin
- Şura üzvlərinin bir hissəsi səs versin
- Şura üzvlərinin yarısı səs versin
- Şura üzvlərinin yarısından çoxu səs versin

612 Üzvlük haqqının məbləği kim tərəfindən müəyyən edilir?

- Şura tərəfindən
- Baş katib tərəfindən
- Üzvlər tərəfindən
- Komissiya tərəfindən
- Prezident tərəfindən

613 Milli orqanlar və ya dövlətlərarası təşkilatlar Şuranın tərkibindən çıxmaq istədiyi hallarda katibliyə ərizə ilə neçə ay əvvəl müraciət etməlidirlər?

- 1 ay əvvəl  
 12 ay əvvəl  
 9 ay əvvəl  
 6 ay əvvəl  
 3 ay əvvəl

614 İşçi qrupu Şura iclasına 30 gün qalmış bütün layihənin mətnini və yazılı şəkildə sənədin qəbul edilməsi haqqında özünün təklif və tövsiyələrini kimə çatdırır

- Şura iclasına  
 Prezidentə  
 Vitse-prezidentə  
 Katibliyə  
 Şura üzvlərinə

615 Şuranın iclasları bir qayda olaraq harada keçirilir?

- yerləşdiyi yerdə  
 növbə ilə Saziş iştirakçıları olan dövlətlərin hər birinin ərazisində  
 Saziş iştirakçıları olan dövlətlərin hər birinin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə milli orqanlarında  
 xüsusi tematika üzrə standartlaşdırma ilə məşğul olan dövlətlərarası təşkilatlarda  
 onun üçün məsuliyyət daşıyan dövlətlərarası təşkilatlarda

616 Şuraya sədrliyi bu iclasda və növbəti iclasa qədər olan dövrdə kimlər edir?

- Katiblik  
 Prezident  
 Şuranın növbəti iclasının keçirildiyi dövlətin Şurada nümayəndəsi olan Şura üzvü  
 Şurada nümayəndəsi olan Şura üzvü  
 Vitse-prezident

617 Sertifikatlaşdırma sahəsində əsas məhsul qruplarının və xidmətlərin vahid sertifikatlaşdırma qaydalarını müəyyənləşdirən dövlətlərarası normativ sənədlərin Siyahısına sertifikatlaşdırma üzrə neçə sənəd daxildir?

- 25  
 17  
 19  
 21  
 23

618 MDB çərçivəsində sertifikatlaşdırma sahəsində nəyə görə çətinliklər mövcuddur?

- sənaye məhsullarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 istehsalatda kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 xidmətlərin kifayət qədər çox sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 istehlak mallarının kifayət qədər çox saylı sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə  
 əsas məhsul qruplarının və xidmətlərin kifayət qədər çox saylı idarə sertifikatlaşdırma sistemlərinin qaydalarının bir-birindən fərqlənməsinə görə

619 Almaniya da sertifikatlaşdırmanın hüquqi əsasını təşkil edən əhalinin sağlamlığının və həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların qənaəti, istehlakçıların marağının qorunması sahəsində nə mövcuddur?

- qanunlar
- direktivlər
- tövsiyələr
- göstərişlər
- layihələr

620 Almaniyanın Ümummilli sertifikatlaşdırma sistem E –nədir?

- Alman sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun sertifikatlaşdırma sistemidir.
- DIN standartlarında tələblər qoyulan bütün məmulat növlərini əhatə
- sənaye texnologiyasının GS nişanına sertifikatlaşdırma sistemidir
- tikinti konstruksiyalarının federal normalara uyğunluğuna nəzarət sistemidir;
- ölçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemidir;

621 Fransada məhsulların və xidmətlərin sertifikatlaşdırılmasına neçənci ildən başlanmışdır?

- 1940-cı ildən
- 1936-cı ildən
- 1937-ci ildən
- 1938-ci ildən
- 1939-cu ildən

622 Qanunla sertifikatlaşdırmaya görə məsuliyyət kimə həvalə edilmişdir?

- Elektrotexniklər ittifaqı (UTE)
- Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
- Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR).
- Fransız xarici ticarət mərkəzi (CNCE)
- dövlət və sahə səviyyəsində orqanlar

623 CNCE təşkilatı nə üçün cavabdehlik daşıyır?

- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələblərə
- istehsal olunan məhsulların sertifikatlaşdırılmasına
- istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına
- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatına

624 CINR təşkilatı nəyi həyata keçirir?

- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını
- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
- istehsal olunan məhsulların sertifikatlaşdırılmasına
- istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına

625 UTE nə işləyib hazırlayır?



- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
- istehsal olunan məhsulların sertifikatlaşdırılması
- istehlak olunan məhsulların sertifikatlaşdırılması
- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılması

626 Avropa İttifaqı Direktivlərinə uyğunluq nə ilə təsdiqlənir?

- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və CE nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- könüllü apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və VDE nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və AFNOR nişanı ilə

627 Məcburi sertifikatlaşdırmaya kimlər tərəfindən nəzarət edilir?

- İstehsalçı
- Dövlət orqanları
- Müəssisənin rəhbərləri
- İstehlakçı
- Ekspert

628 Könüllü sertifikatlaşdırma məhsulları təklif olunan və ya normativ sənədlərə uyğunluğa nəyin əsasında aparılır?

- Düzgün cavab yoxdur
- Müəssisə rəhbərlərinin təklifləri əsasında
- istehsalçıların və ya istehlakçıların ərizələri əsasında
- Keyfiyyətin idarə edilməsi sistemi əsasında
- Ekspertlərin rəyləri əsasında

629 Neçənci növ kateqoriyalı proqramları məcburi və könüllü sertifikatlaşdırma üçün istifadə edirlər?

- 2 və 3 növ kateqoriyalı proqramları
- 1 və 3 növ kateqoriyalı proqramları
- 2 növ kateqoriyalı proqramları
- 1 növ kateqoriyalı proqramları
- 3 növ kateqoriyalı proqramları

630 Sertifikatlaşdırma komitəsinin funksiyasına nə daxildir?

- Sınaq normalarına nümunələrin seçilməsi üzrə göstərişlərin verilməsi
- Terminlərin nəşr edilməsi
- Keyfiyyətin idarə edilməsi
- Sertifikatlaşdırma üzrə proqramların ,sertifikatlaşmanın aparılma qaydalarının bəyanılması və qeydiyyatı
- Məhsulların təhlükəsizliyinin təmin edilməsi

631 Sertifikatlaşdırma işlərində neçə sınaq laboratoriyaları iştirak edir?

- 2000-dən az
- Düzgün cavab yoxdur

- 1000-dən çox
- 2000-dən çox
- 1000-dən az

632 MDB-də sertifikatlaşdırma üzrə Saziş əsasən nə nəzərdə tutulmuşdur?

- sertifikatlaşdırma sınaqları istənilən ölkənin akkreditləşdirilmiş laboratoriyasında aparıla bilər.
- qüvvədə olan qanunvericiliyə müvafiq hüquqi status
- ixrac edən ölkənin sertifikatı
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsula sertifikat vermiş orqanın məsuliyyəti
- ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası

633 Dövlətlərarası şura tərəfindən qəbul olunmuş qərarlar içərisində bütün iştirakçı – ölkələr üçün ən əhəmiyyətli hansıdır?

- Avropa akkreditləşdirmə təşkilatının yaradılması
- Avro-asiya akkreditləşdirmə təşkilatının yaradılması,
- Rusiya akkreditləşdirmə təşkilatının yaradılması
- Almaniya akkreditləşdirmə təşkilatının yaradılması
- Fransa akkreditləşdirmə təşkilatının yaradılması

634 MDB ölkələri içərisində hansı ölkənin milli sertifikatlaşdırma sistemi beynəlxalq qaydalara daha çox uyğunlaşdırılıb?

- Almaniya
- Rusiya
- Yaponiya
- Avropa
- Fransa

635 Dövlətlərarası şura tərəfindən daim fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qruplarının işinə kim rəhbərlik edir?

- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr
- Standartlaşdırma və sertifikatlaşdırma üzrə Mərkəzi orqanlar
- SovAsK könüllü sertifikatlaşdırma sistemi
- MDB çərçivəsində standartlaşdırma və metrologiyanın təkmilləşdirilməsi üzrə orqan
- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura

636 Məhsulların təhlükəsizliyini təmin etmək məqsədilə hansı qanun onların sertifikatlaşdırılmasını nəzərdə tutur?

- «Birja mallarının sertifikatlaşdırılması»
- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- «Standartlaşdırma haqqında»
- «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»

637 Sazişi imzalamış ölkələr öz aralarında hansı razılığa gəlmişlər?

- sınaqların hər bir növünün keyfiyyəti təmin edilsin
- qarşılıqlı göndərilən məhsulların məcburi sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydasını razılaşdırınlar
- qarşılıqlı göndərilən məhsulların könüllü sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydası razılaşdırılsın
- sertifikatlaşdırma üzrə orqanlar akkreditləşdirilsin
- təhlükəsizlik qaydaları təsdiqlənsin

638 SovAsK (BB)-nın üzvləri kimlərdir?

- MDB dövlətlərinin istehsalçıları
- MDB dövlətlərinin təşkilatları
- MDB dövlətlərinin müəssisələri
- MDB dövlətlərinin bütün istehlakçıları
- MDB dövlətlərinin bütün mülkiyyət formalı müəssisə və təşkilatları

639 Sertifikatlaşdırmanın vacib istiqaməti nədir?

- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi
- əməkdaşların siyahısını tərtib etmək
- şikayətlərə baxmaq
- qarşılıqlı göndərilən məhsulların təhlükəsizliyinin təmin edilməsi
- personalın təhlükəsizliyinin təmin edilməsi

640 Dövlətlərarası şura tərəfindən daha nə qəbul edilmişdir?

- əməkdaşların siyahısını tərtib etmək haqqında Əsasnamə
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- personalın təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- şikayətlərə baxmaq haqqında Əsasnamə
- ölçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə.

641 Sertifikatlaşdırmanın MDB ölkələrində inkişafı üçün atılan progressiv addım nədən ibarətdir?

- standartlaşdırma və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi

642 Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara və digər hüquqi aktlara uyğun olaraq təşkil edilir və aparılır?

- bütün variantlar doğrudur
- «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»
- «Baytarlıq haqqında»
- «Yanğın təhlükəsizliyi haqqında»

643 MDB-də «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında» qanun nəyi müəyyən edir?

- laboratoriyanın təşkilatı sxemini
- insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün məhsulun təhlükəsizliyinə nəzarəti
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmağı
- məhsulun istehsalçı tərəfindən bəyan edilmiş keyfiyyət göstəricilərinin təsdiqlənməsini
- sertifikatlaşdırma iştirakçılarının hüquqlarını, vəzifələrini və məsuliyyətlərini

644 Rusiyada yaradılmışdır aksioner cəmiyyəti kimi «Birja mallarının sertifikatlaşdırılması» sistemini yaratmaqda məqsəd nədir?

- sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmaması
- eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə
- məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımaması
- ticarətdə iştirak edən malların sifarişçinin təklif etdiyi normativ sənədin tələblərinə uyğunluğunu təsdiq etmək

645 Rusiya Federasiyasında sertifikatlaşdırma hansı qanunlara əsasən təşkil edilir və aparılır?

- bütün variantlar doğrudur
- «Baytarlıq haqqında»
- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»
- «Məhsulun və xidmətin sertifikatlaşdırılması haqqında»
- «Standartlaşdırma haqqında»

646 MDB ölkələrində ikitərəfli sazişlərin bağlanmasından başlamaq haqqında qərarın qəbul olunmasına səbəb nədir?

- sertifikatlaşdırma sahəsində olan işləri müstəqil aparma imkanına malik olmadıqlarına görə
- bu ölkələrin eyni dərəcədə qarşılıqlı tanınma haqqında çoxtərəfli sazişin bağlanmasına hazır olmadıqları üçün
- sertifikatlaşdırma sisteminin zəif inkişaf etməsinə görə
- ikitərəfli sazişlərin daha çox əlverişli olmasına görə
- məhsula sertifikat vermiş orqanların məsuliyyət daşımamasına görə

647 Sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Saziş aşağıdakılardan hansılardır?

- hamısı doğrudur
- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

648 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- qarşılıqlı tanınması qaydası
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası

- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

649 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- ixrac olunmuş məhsulların məsuliyyəti
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

650 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- Sazişlərin bağlanması haqqında məsuliyyəti
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

651 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- məcburi Sazişlərin verilməsi hüquqları
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

652 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- qərarda daxili istehlakın məsuliyyəti
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

653 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- daxili qərarların istehlakda verilməsi
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti

- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

654 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- akkreditləşdirilməsi üzrə Saziş im bağlanması
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

655 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- oxşar məhsulların verilməsi
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

656 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- təşkilatı sertifikatlaşdırmasının tanınması
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

657 Aşağıdakılardan hansı sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqında Sazişə aid deyil?

- milli sertifikatlaşdırma sistemlərində akkreditləşdirilmiş sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınma müddəti şərtləri və prosedurları
- qarşılıqlı tanınma haqqında Saziş çərçivəsində ölkəyə gətirilən məhsulların təhlükəsizliyinin təsdiqlənməsi qaydası
- məhsulların sınaqları barədə məsuliyyətin daşınması
- ixrac edilən məhsulun təhlükəsizliyi üçün istehsalçının və bu məhsulasertifikat verilmiş orqanın məsuliyyəti
- ixrac edilən ölkənin sertifikatı məhsulu qəbul edən ölkə tərəfindən xarici sertifikatların tanınması üçün nəzərdə tutulan qaydada tanınır

658 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilat aşağıdakılardan hansılardır?

- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- hamısı doğrudur
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək

- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

659 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- bir neçə nəzarətini təmin etmək
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı
- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı

660 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- uyğunluq fəaliyyətinə cavab vermək
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı
- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı

661 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- qanun xarici məhsullara məsuliyyətə nəzarət etmək
- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

662 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- təşkilata əsaslanaraq fonduna malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı
- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı

663 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- müəsisədə məcburi sertifikatı təmin etmək
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

664 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- uyğunluq fəaliyyətinə cavab vermək
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

665 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- alqı-satqı müqaviləsi fonduna malik olmalı
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

666 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- zəruri sertifikatın qoyulması
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

667 Əgər təşkilat sertifikatlaşdırma üzrə orqan kimi akkreditləşdirməyə iddia edirsə, onda bu təşkilata qoyulan tələblərə aid olmayan hansılardır?

- ancaq sertifikatlaşdırma və sınaqları deyil, həmçinin sertifikatlaşdırılan məhsula müfəttiş nəzarətini təmin etmək
- sertifikatlaşdırmanın verilməsi
- aktuallaşdırılmış müvafiq standartlar və digər normativ sənədlər fonduna malik olmalı
- yüksək peşə hazırlıqlı, xüsusi hazırlıq keçmiş personala malik olmalı
- zəruri vasitələrə və sənədləşdirilmiş prosedurlara malik olmalı

668 Qanunla sertifikatlaşdırmaya görə məsuliyyət kimə həvalə edilmişdir?

- Elektrotexniklər ittifaqı (UTE)
- Standartlaşdırma üzrə Fransız assosiasiyasına (AFNOR)
- Normalar və texniki rəqlamentlər haqqında informasiya mərkəzi (CINR).
- Fransız xarici ticarət mərkəzi (CNCE)
- dövlət və sahə səviyyəsində orqanlar

669 CNCE təşkilatı nə üçün cavabdehlik daşıyır?

- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələblərə
- istehsal olunan məhsulların sertifikatlaşdırılmasına



- istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına
- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatına

670 CINR təşkilatı nəyi həyata keçirir?

- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
- istehsal olunan məhsulların sertifikatlaşdırılmasına
- istehlak olunan məhsulların sertifikatlaşdırılmasına
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasına
- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını

671 UTE nə işləyib hazırlayır?

- elektron və elektrotexniki məhsulların sertifikatlaşdırılması üçün normativ tələbləri
- istehsal olunan məhsulların sertifikatlaşdırılmasını
- istehlak olunan məhsulların sertifikatlaşdırılmasını
- ixrac və idxal olunan məhsulların sertifikatlaşdırılmasını
- iqtisadiyyatın sahələrinin və milli sertifikatlaşdırma sisteminin informasiya təminatını

672 Avropa İttifaqı Direktivlərinə uyğunluq nə ilə təsdiqlənir?

- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və AFNOR nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və C E nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- könüllü apardığı sertifikatlaşdırma və NF nişanı ilə
- üçüncü tərəfin apardığı sertifikatlaşdırma və VDE nişanı ilə

673 Məcburi sertifikatlaşdırmaya kimlər tərəfindən nəzarət edilir? İstehsalçı

- Ekspert/İstehsalçı
- Dövlət orqanları
- Ekspert
- İstehlakçı
- Müəssisənin rəhbərləri

674 Könüllü sertifikatlaşdırma məhsulları təklif olunan və ya normativ sənədlərə uyğunluğa nəyin əsasında aparılır?

- Düzgün cavab yoxdur
- Müəssisə rəhbərlərinin təklifləri əsasında
- istehsalçıların və ya istehlakçıların ərizələri əsasında
- Ekspertlərin rəyləri əsasında
- Keyfiyyətin idarə edilməsi sistemi əsasında

675 Neçənci növ kateqoriyalı proqramları məcburi və könüllü sertifikatlaşdırma üçün istifadə edirlər?

- 2 və 3 növ kateqoriyalı proqramları
- 1 növ kateqoriyalı proqramları
- 2 növ kateqoriyalı proqramları
- 3 növ kateqoriyalı proqramları

- 1 və 3 növ kateqoriyalı proqramları

676 Sertifikatlaşdırma komitəsinin funksiyasına nə daxildir?

- Məhsulların təhlükəsizliyinin təmin edilməsi  
 Sınaq normalarına nümunələrin seçilməsi üzrə göstərişlərin verilməsi  
 Terminlərin nəşr edilməsi  
 Keyfiyyətin idarə edilməsi  
 Sertifikatlaşdırma üzrə proqramların ,sertifikatlaşmanın aparılma qaydalarının bəyənilməsi və qeydiyyatı

677 Sertifikatlaşdırma işlərində neçə sınaq laboratoriyaları iştirak edir?

- Düzgün cavab yoxdur  
 1000-dən az  
 2000-dən az  
 2000-dən çox  
 1000-dən çox

678 Dövlətlərarası şura tərəfindən qəbul olunmuş qərarlar içərisində bütün iştirakçı – ölkələr üçün ən əhəmiyyətli hansıdır?

- Avropa akkreditləşdirmə təşkilatının yaradılması  
 Almaniya akkreditləşdirmə təşkilatının yaradılması  
 Fransa akkreditləşdirmə təşkilatının yaradılması  
 Avro-asiya akkreditləşdirmə təşkilatının yaradılması,  
 Rusiya akkreditləşdirmə təşkilatının yaradılması

679 MDB ölkələri içərisində hansı ölkənin milli sertifikatlaşdırma sistemi beynəlxalq qaydalara daha çox uyğunlaşdırılıb?

- Fransa  
 Almaniya  
 Rusiya  
 Yaponiya  
 Avropa

680 Dövlətlərarası şura tərəfindən daim fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qruplarının işinə kim rəhbərlik edir?

- Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şura  
 Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Komitələr  
 Standartlaşdırma və sertifikatlaşdırma üzrə Mərkəzi orqanlar  
 SovAsK könüllü sertifikatlaşdırma sistemi  
 MDB çərçivəsində standartlaşdırma və metrologiyanın təkmilləşdirilməsi üzrə orqan

681 Məhsulların təhlükəsizliyini təmin etmək məqsədilə hansı qanun onların sertifikatlaşdırılmasını nəzərdə tutur?

- «Birja mallarının sertifikatlaşdırılması»  
 «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında»  
 «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında»

- «Standartlaşdırma haqqında»
- «Məcburi sertifikatlaşdırma zamanı uyğunluq nişanının tətbiqi qaydaları»

682 Sazişi imzalamış ölkələr öz aralarında hansı razılığa gəlmişlər?

- sınaqların hər bir növünün keyfiyyəti təmin edilsin
- sertifikatlaşdırma üzrə orqanlar akkreditləşdirilsin
- qarşılıqlı göndərilən məhsulların könüllü sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydası razılaşdırılsın
- qarşılıqlı göndərilən məhsulların məcburi sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiqi qaydasını razılaşdırsınlar
- təhlükəsizlik qaydaları təsdiqlənsin

683 Sertifikatlaşdırmanın vacib istiqaməti nədir?

- şikayətlərə baxmaq
- əməkdaşların siyahısını tərtib etmək
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi
- personalın təhlükəsizliyinin təmin edilməsi
- qarşılıqlı göndərilən məhsulların təhlükəsizliyinin təmin edilməsi

684 Dövlətlərarası şura tərəfindən daha nə qəbul edilmişdir?

- ölçmə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə.
- əməkdaşların siyahısını tərtib etmək haqqında Əsasnamə
- istehsal proseslərinin təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- personalın təhlükəsizliyinin təmin edilməsi haqqında Əsasnamə
- şikayətlərə baxmaq haqqında Əsasnamə

685 Sertifikatlaşdırmanın MDB ölkələrində inkişafı üçün atılan progressiv addım nədən ibarətdir?

- standartlaşdırma və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi
- standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sazişin iştirakçıları olan dövlətlər üçün vahid tələblər qoyan normativ sənədlərin qəbul edilməsi